

1. Vyana konvensiyasına görə müqavilə nə vaxt beynəlxalq müqavilə hesab olunur?

- Müqavilənin həcm 1 mln. dollardan çox olduqda
- TMSŞ-lər arasında bağlandıqda
- Beynəlxalq təşkilatlar arasında bağlandıqda
- ✓ Müqavilənin tərəfləri olan kommərsiya müəssisələri müxtəlif dövlətlərdə olduqda
- Müqavilələr BVF və Beynəlxalq bankların iştirakı ilə bağlandıqda

2. Beynəlxalq ticarət sövdələşmələri nədir?

- Beynəlxalq əmtəə dövriyyəsinin təmin edən əsas və köməkçi əməliyyatların yerinə yetirilməsi üçün bağlanan sövdələşmədir
- Əmtəənin hər hansı bir ölkənin daxili bazarında satılmaq üçün idxal olunmasıdır
- İstənilən sövdələşmədir
- Obyektlərin birgə tikilməsi və istismarı ilə əlaqədar daha çox tərəf arasında bağlanmış sövdələşmədir
- ✓ Əmtəə göndərilməsi və xidmət göndərilməsi üçün müxtəlif ölkələrdə yerləşən iki və ya bir neçə tərəf arasında bağlanmış müqavilədir

3. Ticarət siyasəti nədir?

- Beynəlxalq ticarətin realizasiyası vasitəsidir
- Regionalinkışafın tarazlaşdırılması vasitəsidir
- Təbii tesursların dünya bazarlarına çıxarılması vasitəsidir
- ✓ Xarici və yerli məhsulların daxili və xarici bazarlara daxil olunmasının təmin olunması və tənzimlənməsidir
- Daxili bazarların və istehsalçıların qorunması vasitəsidir

4. Beynəlxalq ticarətin genişlənməsi nə ilə xarakterizə olunur

- ixrac və idxalın həcmının artması
- xidmətlərin genişlənməsi
- bazara çıxarılan malların ümumi həcmının artması
- texniki mübadilə
- ✓ müqavilə münasibətlərinin genişlənməsi

5. Xarici valyuta ilə ifadə olunan istənilən ödəniş vasitəsi:

- Dövriyyə vəsaiti adlanır
- Avro adlanır
- EKYÜ adlanır
- ✓ Deviz adlanır
- Ehtiyat valyutası adlanır

6. İnkişaf etməkdə olan ölkələrdə inteqrasiya proseslərinə hansı amillər xarakterik deyil:

- Praktiki olaraq inteqrasiya yoxdur
- Gömrük sahəsində müəyyən əlaqələndirmə prosesləri baş verir
- Ölkələr arasında əməkdaşlıq inteqrasiya proseslərinin ilkin mərhələsindədir
- ✓ Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır.
- İnteqrasiya inkişafın birinci mərhələsindədir

7. Aşağıdakı hansı ölkə ACEAH-a daxil deyil.

- Tayland
- Malaziya
- ✓ ÇXR
- İndoneziya
- Sinqapur

8. Hazırda neçə dövlət Vyana konvensiyasının iştirakçısıdır?

- 36 dövlət
- 45 dövlət
- ✓ 48 dövlət
- 60 dövlət
- 62 dövlət

9. Haaqa konvensiyası neçənci ildə qəbul olunub və neçənci ildə qüvvəyə minib?

- 1980- ci ildə qəbul olunub; 1988- ci ildə qüvvəyə minib
- 1970- ci ildə qəbul olunub; 1975- ci ildə qüvvəyə minib
- 1990- cı ildə qəbul olunub; 1998- ci ildə qüvvəyə minib
- 1980- ci ildə qəbul olunub; 1992- ci ildə qüvvəyə minib
- ✓ 1951- ci ildə qəbul olunub; 1955- ci ildə qüvvəyə minib

10. Avropa Birliyinin məqsədi nədir?

- Sərhədyani ölkələrin ərazisində gömrük anbarlarının yaradılması
- Üzv ölkələr arasında əmtəə və xidmətlərin hərəkəti zamanı gömrük rüsumlarının aradan qaldırılması
- İttifaqa üzv olan ölkələrin arasında gömrük tarifləri və miqdar məhdudiyətlərinin ləğv olunması, əmtəə və xidmətlərin vahid bazarının yaradılması
- Üzv ölkələr arasında sərhədlərin şərti ləğv olunması və gömrük rüsumlarının aradan qaldırılması
- ✓ Ölkələr arasında gömrük tarifləri və xarici ticarət sahəsində mövcud olan maneələrin aradan qaldırılması yolu ilə ümumi bazarın yaradılmasıdır

11. Yeni Haaqa konvensiyasını 1985-ci ildə neçə dövlət imzalayıb?

- 48 dövlət
- 45 dövlət
- 60 dövlət
- ✓ 62 dövlət
- 36 dövlət

12. Vyana konvensiyası neçənci ildə qəbul olunub və neçənci ildə qüvvəyə minib?

- 1951-ci ildə qəbul olunub; 1955-də qüvvəyə minib
- 1990-cı ildə qəbul olunub; 1995-ci ildə qüvvəyə minib
- 1989-cu ildə qəbul olunub; 1992-ci ildə qüvvəyə minib
- ✓ 1980-ci ildə qəbul olunub; 1988-ci ildə qüvvəyə minib
- 1970-ci ildə qəbul olunub; 1975-ci ildə qüvvəyə minib

13. Konturagentlər kimdir?

- Əmtəə istehsal edənlər və xidmət göstərənlər
- Dövlət müəssisələri
- Malgöndərənlər
- Hər hansı bir ölkədən mal alan firmalar
- ✓ Müqavilə münasibətlərində olan tərəflər

14. Beynəlxalq kommərsiya terminləri məzmunu ilk dəfə neçənci ildə və hansı təşkilat tərəfindən nəşr olunmuşdur.

- 1949- cu ildə BMT tərəfindən
- 1957- ci ildə AİB tərəfindən
- 1928- ci ildə beynəlxalq hüquq assosiasiyası tərəfindən
- 1932- ci ildə Millətlər Liqası tərəfindən
- ✓ 1936- cı ildə Beynəlxalq ticarət palatası tərəfindən

15. Köməkçi beynəlxalq kommərsiya əməliyyatlarına aiddir.

- ✓ Reklam agentlikləri ilə razılaşmalar
- Təkrar ixrac

- İxrac
- Təkrar idxal
- Tranzit

16. Əsas beynəlxalq kommersioniya əməliyyatlarının tərkibinə nə daxildir.

- Yükin nəqli
- İdxalatçı və ixracatçı arasında hesablaşmalar
- Gömrük rəsmiləşdirilməsi
- ✓ İdxal və ixrac
- Sığorta

17. Beynəlxalq kommersioniya fəaliyyətinin subyektləri hansılardır :

- Beynəlxalq mübadiləyə gedən mallar, xidmətlər və texnologiyalar.
- Beynəlxalq kontrakt bağlayan firmalar, təşkilatlar və hüquqi şəxslər.
- Əmtəə istehsal edənlər və xidmət göstərənlər firmalar.
- Xaricdə yerləşən və beynəlxalq kontrakt bağlayan firmalar, təşkilatlar və hüquqi şəxslər.
- ✓ Dövlət tərəfindən xarici bazarlara çıxmaq hüquqi almış firmalar, təşkilatlar və hüquqi şəxslər.

18. Beynəlxalq kommersioniya fəaliyyətinin obyektı hansıdır:

- Beynəlxalq mübadiləyə gedən mallar, xidmətlər və texnologiyalar.
- Xaricdə yerləşən və beynəlxalq kontrakt bağlayan firmalar.
- Beynəlxalq sazişləri icra edən firmalar, təşkilatlar və hüquqi şəxslər.
- ✓ Mallar, xidmətlər və texnologiyalarla beynəlxalq mübadilədə iştirak edən maddi proseslər.
- Beynəlxalq kontrakt bağlayan firmalar, təşkilatlar və hüquqi şəxslər.

19. Beynəlxalq kommersioniya işinin mahiyyəti nədir:

- Xarici bazarda malların satışı.
- Xarici bazarda qiymətli kağızlar və valyuta satışı.
- Beynəlxalq ticarət vasitəsilə mənfəətin əldə olunması.
- ✓ Xarici bazarda malların, xidmət və texnologiyaların istehsalı və satışı.
- Xarici bazarda xidmətlərin satışı.

20. Müasir mərhələdə milli iqtisadiyyatın açıqlığını aşağıdakı göstəricilərə əsasən müəyyənləşdirmək olar:

- Kapitalın beynəlxalq hərəkəti
- ✓ Beynəlxalq ticarət, beynəlxalq inteqrasiya prosesi, kapitalın beynəlxalq hərəkəti, beynəlxalq miqrasiya prosesi
- Beynəlxalq ticarət
- Beynəlxalq miqrasiya prosesi
- Beynəlxalq inteqrasiya prosesi

21. Beynəlxalq ticarətin tənzimlənməsi metodları hansılardır?

- Spesifik
- Valyuta bazarı
- Dəmpinq
- ✓ Qeyri-tarif
- Alternativ

22. Beynəlxalq ticarətin tənzimlənməsinin metodları hansılardır?

- İnzibati metodlar
- Normativlər
- Aksiz vergiləri
- Qadağalar
- ✓ Tarif metodları

23. Qlobal iqtisadiyyatın formalaşması prosesi nəyin yaranması ilə şərtlənir.
- Elmi-texniki tərəqqi
 - İqtisadi təhlükəsizlik
 - Əhalinin sıxlığı
 - √ Avropa ölkələrində iri maşınlı sənayenin inkişafı
 - Xarici ticarət siyasəti
24. Ölkənin üstün olduğu sahələrdə əmtələri istehsal etmək , zəif olduğu sahələrdə isə başqa ölkələrdən almaq imkanı necə adlanır?
- Tarif
 - Azad ticarət
 - Beynəlxalq iqtisadi münasibətlər
 - √ Beynəlxalq ticarət
 - Kvota
25. Çoxtərəfli ticarət danışıqları dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?
- Beynəlxalq ticarət sahəsində dövlətlər və fiziki/hüquqi şəxslər arasında ortaya çıxan mübahisələrin həlli
 - Beynəlxalq ticarətin liberallaşdırılması məqsədilə ölkələrə kreditlərin verilməsi üçün aparılan danışıqlar
 - ÜTT-nin beynəlxalq ticarətin liberallaşdırılması məqsədilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə apardığı danışıqlar
 - √ Dövlətlərarası səviyyədə beynəlxalq ticarətin liberallaşdırılması məqsədilə aparılan danışıqlar
 - Beynəlxalq iqtisadi təşkilatlar səviyyəsində beynəlxalq ticarətin liberallaşdırılması məqsədilə aparılan danışıqlar
26. Aşağıdakılardan biri çoxtərəfli ticarət sisteminin fundamental fəaliyyət prinsiplərindən deyildir:
- √ Ticarətin tənzimlənməsində qeyri-tarif tədbirlərinə üstünlük verilməsi
 - Tərəfdaşlara qarşılıqlı “əlverişli rejim prinsipi”nin tətbiqi
 - Qarşılıqlı ticarət güzəştlərinin tətbiq olunması
 - Xarici mənşəli məhsullara “milli rejim prinsipi”nin tətbiqi
 - Çoxtərəfli ticarət danışıqları zamanı tarif dərəcələrinin progressiv şəkildə aşağı salınması
27. Müasir beynəlxalq ticarətin xüsusiyyətlərinə aid deyildir:
- Diversifikasiyanın artması
 - Diversifikasiyanın azalması
 - Xarici ticarət şərtlərinin inteqrasiyası
 - √ Xarici ticarətin inkişaf sürətinin istehsal həcmindən artımından geri qalması
 - Qiymətlərin beynəlmilləşməsi prosesi
28. Beynəlxalq ticarətdə “kiçik ölkə” dedikdə ...?
- İdxala olan tələbin daxili tələbdən çox olduğu ölkə
 - İxracı olan təklifin daxili təklifdən çox olduğu ölkə
 - İdxal və İxracı olan təklifin daxili təklifdən çox olduğu ölkə
 - Beynəlxalq ticarətsiz fəaliyyət göstərə bilməyən ölkə
 - √ Ticarət şərtlərinə təsir edə bilməyən ölkə
29. Aşağıdakılardan hansı “azad ticarət”i dəstəkləyici fakt deyildir?
- Azad ticarət “xüsusi” maraqları olan qrupların təsirini məhdudlaşdırır
 - Azad ticarət ölkədaxili ümumi rifahı artırır
 - Azad ticarət şirkətlərə masşab iqtisadiyyatının üstünlüklərindən istifadə imkanları təklif edir
 - √ Azad ticarət hər zaman ölkədaxili ümumi rifahı artırır, belə ki, ticarət nəticəsində qazanan qrupların gəlirləri, uduzan qrupların itkilərini kompensasiya edir
 - Azad ticarət resursların səmərəli yerləşdirilməsinə xidmət edir
30. Masşab iqtisadiyyatı beynəlxalq ticarəti necə müəyyənləşdirir?
- Masşab iqtisadiyyatı ölkələrarasında mövcud resurs təminatındakı fərqi artırır

- Masştab iqtisadiyyatı müqayisəli üstünlükləri artırır
- Beynəlxalq ticarət masştab iqtisadiyyatı çərçivəsində texnologiya və biliklərin beynəlxalq ötürülməsi nəticəsində yaranır və genişlənir
- √ Beynəlxalq ticarət bazarın miqyasının artması nəticəsində yaranır və genişlənir
- Beynəlxalq ticarət transmilli şirkətlərin fəaliyyəti ilə yaranır və genişlənir

31. kapitalın sərf olunması dairəsində asılı olaraq risklər necə təsnifləşdirilir

- alış riski, vasitəçilik riski, satış riski
- kommersiya riski, tədavül riski, mal dövriyyəsi üzrə risk
- kommersiya riski, tədavül riski, kütləvi iaçə riski
- İstehsal riski, satış riski, alış riski
- √ istehsal riski, kommersiya (ticarət) riski, maliyyə riski

32. Aşağıdakılardan hansıları xarici ticarət siyasətinin alətlərinə (rıçaqların aid deyil?)

- √ Gömrük rüsumları;
- Lisenziyalaşdırma;
- Texniki maneə;
- Ödənişlər;
- Kreditləşmə.

33. Selektiv proteksionizm dedikdə nə nəzərdə tutulur?

- Ölkələr birliyi tərəfindən birliyə daxil olmayan ölkəyə (ölkələrə) istiqamətləndirilir
- Milli iqtisadiyyatın müəyyən bir sahəsinin mühafizəsi
- Xarici və daxili iqtisadi siyasətin metodlarından istifadə etməklə həyata keçirilir
- √ Ayrıca götürülmüş bir ölkəyə, yaxud bir əmtəyə doğru yönəldilir
- Daxili iqtisadi siyasətin metodlarından istifadə etməklə həyata keçirilir

34. Xarici ticarət siyasətinin maliyyə metodlarına aid deyil ?

- √ Lizinq
- Subsidiya
- Kreditləşdirmə
- Kreditləşdirmə və subsidiya
- Dempinq

35. Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

- Daxili məcmu məhsul
- Məcmu milli məhsul
- Təkrar ixracın həcmi
- Təkrar idxalın həcmi
- √ Xarici ticarət kvotası

36. Aşağıdakılardan hansı tədiyyə balansının əsas bəndlərinə aiddir?

- Sabit valyuta maddəsi
- Sosial xərclər maddəsi
- Dəyişən valyuta maddəsi
- İnvestisiya xərcləri maddəsi
- √ Balanslaşdırıcı maddələr

37. Sinqapur.

- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 5
- 2, 4, 6
- √ 1, 5, 6

38. Aşağıdakılardan hansıları ixrac yönümlü xarici ticarət siyasətini aktiv şəkildə reallaşdıran ölkələr qrupuna aiddir?

- Azərbaycan;
- Boliviya;
- ✓ Honq-Konq;
- Meksika;
- Tayvan;

39. Xarici ticarət siyasətinin əsas prinsipləri hansılardır?

- Müqayisəli üstünlüklərdən maksimum faydalanma
- İdxal-ixrac əməliyyatları ilə məşğul olan rezident və qeyri-rezidentlər üçün bərabər şəraitin yaradılması
- ✓ Verilən variantların hamısı doğrudur
- Şəffaf xarici ticarət rejiminin təmin olunması
- Ümummilli iqtisadi maraqların təmin olunmasının dəstəklənməsi

40. Ölkə ixracının bahalaşması nə deməkdir?

- Milli valyutanın dəyər itirməsi
- İdxalatçı ölkə valyutasının dəyər qazanması
- İdxalçı və ixracatçı ölkə valyutasının qiymətinin ucuzlaşması
- İxracatçı ölkə valyutasının qiymətinin ucuzlaşması
- ✓ Milli valyutanın dəyər qazanması

41. Ölkə ixracının qiymətinin ölkə idxalının qiymətinə nisbəti hansı terminlə ifadə olunur?

- ✓ Ticarət şərtləri
- Ticarətdə idxal artıqlığı
- Ticarət balansı
- Ticarət saldosu
- Ticarətdə ixrac artıqlığı

42. Xarici ticarət siyasətinin ölkə iqtisadiyyatına təsiri haqda deyilənlərdən hansı yanlıştır?

- Ölkə iqtisadiyyatının qazançı dünya qiymətlərindən asılıdır
- Ölkənin xarici ticarətdən aldığı qazanc ölkə daxilində fərqli qaydada bölüşdürülür
- Bu təsir nəticəsində xarici ticarətdə dövlət tənzipinin zərurəti artır
- Xarici ticarət bütövlükdə ümumi rifahı yaxşılaşdırır
- ✓ Ölkənin xarici ticarətdən aldığı qazanc ölkə daxilində bərabər qaydada bölüşdürülür

43. “Dempinq” nədir?

- İxrac subsidiyası
- Ticarət qanunlarının istənilən pozuntusu
- Müxtəlif ölkələrdə fəaliyyət göstərən inhisarçılar arasındakı rəqabət
- ✓ Qiymət diskreminasiyası nümunəsi
- İdxal tarifi

44. “Ticarət şərtləri” dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- Ölkənin ticarət etməyə razılaşdığı məhsulların qiyməti
- ✓ Ölkə ixracının qiymətinin ölkə idxalının qiymətinə nisbəti
- Digər ölkələr tərəfindən müəyyənləşdirilmiş tariflərin ölkənin idxal üçün müəyyənləşdirdiyi tariflərə nisbəti
- Ölkənin idxal üçün müəyyənləşdirdiyi tariflərin digər ölkələr tərəfindən müəyyənləşdirilmiş tariflərə nisbəti
- Ölkə idxalının qiymətinin ölkə ixracının qiymətinə nisbəti

45. Leontyev paradoksu deyir ki:

- Ölkələr beynəlxalq ticarətdə lazımi səviyyədə iştirak etmirlər

- ✓ ABŞ-in ixracı idxalından daha kapital tutumludur
- Böyük həcmdə mövcud olan resursların sahibləri uduzurlar
- Ölkələr arasında istehsal amillərinin qiyməti bərabərləşmir
- Ölkələr mövcud texnologiyaları ən səmərəli şəkildə istifadə edərək istehsal olunan məhsulların ixracı üzrə ixtisaslaşmışlar

46. Hekşer-Olin modelində ticarət xarakteri ilə əlaqədar aşağıdakılardan biri nəzərdə tutulur?

- P.Bakli
- ✓ R.Vernon
- M.Porterə görə rəqabət üstünlüyünün əsas mənbələrinə aid deyil:
- Ölkələr arasında ticarətin xarakteri ölkələrin miqyasından asılıdır
- J.Daninq

47. Hekşer-Olin və Rikardo modellərinin əsas fərqi?

- Rikardo modelindən fərqli olaraq Hekşer-Olin modelində spesifik faktor sənayesi də təhlil olunur
- P.Samuelson, V.Stolper
- ✓ Rikardo modelindən fərqli olaraq Hekşer-Olin modelində ölkənin istehsal amilləri ilə təmini ticarətin xarakterinə təsir edir
- İnhisarçı (unikal) üstünlüklər modelinin müəllifi kimidir:
- Rikardo modelindən fərqli olaraq Hekşer-Olin modelində ticarət azadlığı nəzərə alınmır

48. Aşağıdakılardan hansı Hekşer-Olin modeli tezislərinə daxil deyildir:

- Müxtəlif ölkələrdə mövcud texnologiyaların səviyyəsi eynidir
- ✓ İstehsal amillərinin təklifi zamanla artır
- İstehsal faktorları müxtəlif sənaye sektorlarında istifadə oluna bilər
- Ölkə bazarları tam rəqabətlidir
- Ticarətin yaranma səbəbləri müxtəlif ölkələrdə istehsal amillərinin müxtəlif həcmidir

49. “Byenəlxalq ticarət vasitəsi ilə ayrı-ayrı ölkələr varlandıqca dünya iqtisadiyyatı da inkişaf edir” fikri kimə məxsusdur ?

- B.Olinə
- ✓ A.Smit
- R.Nurksenə
- D.Rikardoya
- E.Hekşerə

50. M.Porterə görə rəqabət üstünlüyünün əsas mənbələrinə aid deyil:

- fəaliyyətin təşkilinin yeni üsul və metodları
- ✓ əldə edilə bilən təbii resursların mövjudluğu
- global rəqabət strategiyasına keçilməsi
- istehsalın yeni texnologiya və komponentlərinin tətbiqi
- əsas rəqiblərin seçdikləri rəqabət dairəsindən fərqli sahənin seçilməsi

51. İnhisarçı (unikal) üstünlüklər modelinin müəllifi kimidir:

- J.Qelbreyt
- ✓ S.Xaymer
- P.Bakli
- J.Daninq
- R.Vernon

52. Məhsulun həyat dövrü nəzəriyyəsinin nümayəndələri hansılardır:

- E.Hekşer, Q.Xaberler
- ✓ R.Vernon, J.Kravis
- M.Porter, B.Olin
- P.Samuelson, V.Stolper
- A.Smit, D.Rikardo

53. Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyyələ-rinə aid deyil:

- kapitalın qaçışı nəzəriyyəsi
- √ postsənaye jəmiyyəti nəzəriyyələri
- miqyas effekti nəzəriyyəsi
- müqayisəli üstünlüklər nəzəriyyəsi
- mütləq üstünlüklər nəzəriyyəsi

54. A.Simitə görə cəmiyyətin sərvəti əmək vasitəsilə istehsal prosesində yaradılır və o asılıdır,

- əhalinin gəlirlərindən
- √ əhalinin gəlirlərindən, hansı ki məhsuldar əməyin məşğulluq və səviyyəsindən əldə olunur
- məhsuldar əməyin səviyyəsindən
- istehsalın ixtisaslaşma dərəcəsindən
- əhalinin gəlirlərindən ,hansı ki məhsuldar əməklə əldə olunur

55. Beynəlxalq əmtəə mübadiləsinin hansı qiymətlə həyata keçirilməsi hansı əsərdə göstərilmişdir?

- D. Rikardo “Vergiqoyma və siyasi iqtisadın başlanğıcı ”
- √ C.S.Mill “ Siyasi iqtisadın prinsipləri ”
- Hekşer və B. Olin “Beynəlxalq və regionlararası ticarət”
- M.Porter “Beynəlxalq rəqabət üstünlükləri”
- A. Smit “ Xalqların sərvətinin səbəbləri və təbiəti haqqında tədqiqatlar ”

56. Əmtəənin həyat silsiləsi konsepsiyasının müəllifi kimdir?

- V.Leontyev
- √ R.Vernon
- O.Olin
- J.Damning
- E.Xekşer

57. Müqaisəli üstünlüklər nəzəriyyəsi kimə aiddir?

- Leontiyev
- √ D.Rikardo
- Mill
- Marşall
- A.Smit

58. A.Smit hansı nəzəriyyəni irəli sürmüşdür ?

- Müqaisəli üstünlüklər.
- √ Mütləq üstünlüklər.
- Texnoloji üstünlüklər.
- Merkantalizm.
- Rəqabət üstünlükləri .

59. Beynəlxalq ticarətdə bir başa üsul nəyi nəzərdə tutur?

- Beynəlxalq ticarətin vasitəçilərin köməkliyi ilə həyata keçirilməsini
- √ İstehsalçı ilə son istehlakçı arasında bir başa əlaqənin yaradılmasını
- Beynəlxalq ticarətin BMT-nin beynəlxalq iqtisadi təşkilatlarının köməkliyi ilə həyata keçirilməsini
- Alınmış əmtəələrin bir başa istehlakçılara çatdırılmasını
- Beynəlxalq ticarətin dövlətlər arasında həyata keçirilməsini

60. “Azərbaycan Respublikasında xarici ticarətin tənzimləndirilməsi qaydaları haqqında” fərman nə zaman verilmişdir?

- 10 yanvar1994-ci il

- √ 17 dekabr 1996-cı il
- 24 iyun 1997-ci il
- 3 avqust 1997-ci il
- 5 aprel 1994-cü il

61. “Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması haqqında” fərman nə zaman verilmişdir?

- 5 aprel 1994-cü il
- √ 10 yanvar 1994-ci il
- 24 iyun 1997-ci il
- 3 avqust 1997-ci il
- 17 dekabr 1996-cı il

62. “Azərbaycan Respublikasında xarici ticarətin sərbəsləndirilməsi haqqında” fərman nə zaman verilmişdir?

- 10 yanvar 1994-cü il
- √ 5 aprel 1994-cü il
- 24 iyun 1997-ci il
- 3 avqust 1999-cu il
- 17 dekabr 1996-cı il

63. İxracatın stimullaşdırılmasının əsas aləti hansıdır?

- İxracın və ixrac kreditlərinin dövlət sığortası
- √ İxracın lisenziyalaşdırılması
- İxracın birbaşa subsidiyalaşdırılması
- İxracatçılara informasiya və məsləhətlər verilməsi
- İxracın dövlət tərəfindən kreditləşdirilməsi

64. Əvvəllər ölkəyə gətirilən və heç bir yenidən emala məruz qalmayan əmtənin ölkədən çıxarılmasına:

- İxrac deyilir
- √ Təkrər ixrac deyilir
- Tranzit deyilir
- Təkrar idxal deyilir
- İdxal deyilir

65. Xarici ticarətin tənzimlənməsinin ən əsas aləti hansıdır?

- √ Gömrük tarifləri
- İdxalın əvəz edilməsi tədbirləri
- Proteksionizm
- Kvotalaşdırma
- İxracın stimullaşdırılması tədbirləri

66. Aşağıdakı fikirlərin hansı düzgündür:

- Gömrük tarifləri həmişə onu tətbiq edən ölkədə həyat səviyyəsinin yaxşılaşmasına kömək edir
- √ Həm idxal, həm də ixrac rüsumlarının tətbiqini ölkənin müdafiə qabiliyyətinin təminatı mövqeyi ilə əsaslandırmaq olar.
- İxrac rüsumları inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrə xasdır
- İdxal rüsumları ölkəyə çox əmtəə gətirməyə stimül verir
- Əgər ölkə müəyyən əmtəə üzrə dünyada ən iri istehsalçı olaraq dünya qiymətlərinə təsir göstərə bilirsə, onda gömrük tarifini elə səviyyəyə yətləş-dir-mək olar ki, o həmin ölkəyə uduş gətirsin

67. Xarici ticarət dövriyyəsi:

- Bütün ixracatın həcmi deməkdir
- √ İxrac və idxalın cəmi deməkdir
- Vergi tutulmadan daxil olan əmtəələrdən başqa bütün idxal deməkdir
- Təkrar ixrac və idxalın cəmi deməkdir

- Humanitar göndərmələr çıxılmaqla ixracatın həcmi deməkdir

68. Bütün ölkələrin xarici ticarətinin məcmusunu əks etdirən bey-nəl-xalq əmtəə-pul münasibətləri necə adlanır:

- Beynəlxalq bazarı
- ✓ Beynəlxalq ticarət
- Ümumdünya iqtisadi məkanı
- Xarici ticarət dövriyyəsi
- Dünya bazarı

69. İxrac və idxal dəyərinin fərqi:

- Ticarət dövriyyəsidir
- ✓ Ticarət saldosudur
- Dünya tələbatının həcmidir
- Dünya təklifinin həcmidir
- Xarici ticarət balansıdır

70. Xarici-iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənməsinin tədbirlərinə aiddir:

- vergi tənzimlənməsi, lisenziyalaşdırma
- ✓ kvotalaşdırma, lisenziyalaşdırma, embarqo, valyuta nəzarəti və s.
- himayəçilik, vergi sistemi
- vergi rüsumları, ştraflar
- gömrük tənzimlənməsi, embarqo

71. Xarici ticarət siyasəti alətləri əsas qrup şəklində birləşlər:

- vergi tənzimlənməsi
- ✓ tarif məhdudiyətləri, qeyri-tarif məhdudiyətləri
- embarqo
- valyuta nəzarəti
- gömrük tənzimlənməsi

72. Dövlət xarici ticarət siyasətinin əsas formaları mövcuddur:

- iqtisadiyyatın açıqlığı
- ✓ fritrederçilik, himayəçilik, liberallaşdırma
- fritrederçilik, vergi güzəştləri
- azad ticarət zonalarının yaradılması
- radikalçılıq, liberallaşdırma

73. Xarici-iqtisadi subyektlər arasında qiymətlərin əmələ gəlməsi asılıdır:

- rəqabət mühiti şəraitindən
- ✓ rəqabət mühiti şəraiti, tələb və təklif arasında dinamik tarazlıq, bazarda idxalçı və ixracının nisbi davranış azadlığından
- bazarda idxalçının nisbi davranış azadlığından
- bazarda ixracçının nisbi davranış azadlığından
- tələb və təklif arasında dinamik tarazlıqdan

74. Xarici ticarət dövriyyəsinə hansı variant əks etdirir?

- bütün dövlətlərin idxal və ixrac məbləğlərinin cəmi
- ✓ bu və digər dövlətin idxal və ixrac məbləğlərinin cəmi
- bir dövlətin idxal məbləğinin cəmi
- bütün dövlətlərin ixrac məbləğlərinin cəmi
- bir dövlətin ixrac məbləğinin cəmi

75. Dünya əmtəə dövriyyəsinə hansı variant əks etdirir?

- bütün dövlətlərin idxal həcmələrinin cəmi
- ✓ bütün dövlətlərin ixrac həcmələrinin cəmi
- bütün dövlətlərin ixrac kvotaları
- bütün dövlətlərin idxal kvotaları
- bütün dövlətlərin xarici ticarət dövriyyələrinin cəmi

76. Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır?

- Hollandiya
- ✓ Macarıstan
- Danimarka
- Finlandiya
- Belçika

77. Aşağıda adı çəkilən ölkələrdən hansı tranzitiv ölkə deyildir?

- Polşa
- ✓ Yunanıstan
- Çexiya
- Özbəkistan
- Makedoniya

78. Gömrük tarifinin aşağıdakı forması vardır:

- mənsub olduğu ölkə, əmtənin adı və gömrük rüsumunun dərəcəsi
- əmtənin ştrix-kodu və gömrük rüsumunun dərəcəsi
- əmtənin adı və gömrük rüsumunun dərəcəsi
- ✓ əmtənin kodu, adı və gömrük rüsumunun dərəcəsi
- əmtənin ştrix-kodu, mənsubiyyəti və gömrük rüsumunun dərəcəsi

79. Gömrük rüsumlarına jəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtə siyahısına:

- gömrük tarifinin növü deyilir
- ✓ gömrük tarifləri deyilir
- aksiz vergisi deyilir
- əlavə dəyər vergisi deyilir
- gömrük rüsumları deyilir

80. Xarici ticarətin dövlət tənzimlənməsinə Aid deyil:

- gömrük tarifləri
- ✓ reimport
- kvotalaşdırma
- ixracın birbaşa subsidiyalaşdırılması
- lisenziyalaşma

81. Aşağıdakılardan yalnız biri xarici ticarət siyasətinin tarif vasitəsidir:

- vergi və yığımlar
- ✓ gömrük rüsumları
- lisenziyalaşdırma
- kreditləşdirmə
- subsidiyalar

82. Aşağıdakılardan biri qeyri-tarif tənzimlənmənin gizli metodlarından deyil:

- dövlət alışları
- ✓ subsidiyalar
- vergi və yığımlar
- yerli komponentlərin olması tələbi

- texniki maneələr

83. Avropa Azad Ticarət Assosiasiyası inteqrasiyanın hansı mərhələsindədir.

- Gömrük ittifaqı
- √ Azad ticarət zonası
- Ümumi bazar
- İkitərəfli ticarət müqaviləsi
- İqtisadi və valyuta ittifaqı

84. Humanitar və texniki yardım tədiyyə balansının hansı hissəsində əks etdirilir.

- Cari əməliyyatlar
- √ Cari transferlər
- Ticarət kreditləri və avanslar
- Portfel investisiyaları
- Ticarət

85. Aşağıdakı terminlərdən hansı beynəlxalq inteqrasiyaya xas deyil:

- Ümumi bazar
- √ Sindikat
- Azad ticarət zonaları
- İqtisadi və valyuta ittifaqı
- Gömrük ittifaqı

86. Xarici ticarətin tənzimlənməsinin qeyri – tarif metodlarına hansı aiddir:

- Aksiz vergiləri
- √ Kvotalaşdırma
- Əlavə dəyər vergisi
- İxrac rüsumları
- Gömrük rüsumları

87. Əvvəllər ölkəyə gətirilən və heç bir yenidən emala məruz qalmayan əmtənin ölkədən çıxarılmasına:

- İxrac deyilir
- Təkrar idxal deyilir
- Tranzit deyilir
- √ Təkrar ixrac deyilir
- İdxal deyilir

88. Xarici ticarətin tənzimlənməsinin ən əsas aləti hansıdır?

- √ Gömrük tarifləri
- İdxalın əvəz edilməsi tədbirləri
- Proteksionizm
- Kvotalaşdırma
- İxracın stimullaşdırılması tədbirləri

89. Xarici ticarət dövriyyəsi:

- Humanitar göndərmələr çıxılmaqla ixracatın həcmi deməkdir
- Vergi tutulmadan daxil olan əmtələrdən başqa bütün idxal deməkdir
- Təkrar ixrac və idxalın cəmi deməkdir
- √ İxrac və idxalın cəmi deməkdir
- Bütün ixracatın həcmi deməkdir

90. Bütün ölkələrin xarici ticarətinin məcmusunu əks etdirən beynəlxalq əmtə-pul münasibətləri necə adlanır:

- Ümumdünya iqtisadi məkanı
- Xarici ticarət dövriyyəsi
- Dünya bazarı
- Beynəlxalq bazarı
- ✓ Beynəlxalq ticarət

91. İxrac və idxal dəyərinin fərqi:

- Dünya tələbatının həcmidir
- ✓ Ticarət saldosudur
- Xarici ticarət balansıdır
- Ticarət dövriyyəsidir
- Dünya təklifinin həcmidir

92. Bütövlükdə inkişaf etmiş ölkələrdə neçə azad iqtisadi zona var?

- ✓ 235.0
- 900.0
- 111.0
- 109.0
- 145.0

93. Qərbi Avropa ölkələrində birlikdə neçə azad iqtisadi zona var?

- 111.0
- 145.0
- 109.0
- ✓ 90.0
- 235.0

94. Avropa Azad Ticarət Assosiasiyası inteqrasiyanın hansı mərhələsindədir.

- Gömrük ittifaqı
- İkitərəfli ticarət müqaviləsi
- Ümumi bazar
- ✓ Azad ticarət zonası
- İqtisadi və valyuta ittifaqı

95. İdxal- ixrac əməliyyatlarında bazis şərtlərinin rolu:

- Bu əməliyyatlarda xərcləri azaldır
- İdxal-ixrac əməliyyatlarında məhdudiyətləri aradan qaldırır
- Bütün ölkələr üzrə idxal-ixrac əməliyyatlarını nümunəviləşdirir
- Bu əməliyyatları çətinləşdirir
- ✓ Beynəlxalq ticarətdə bu əməliyyatları sadələşdirir və standartlaşdırır

96. Gömrük ittifaqının məqsədi nədir?

- Üzv ölkələr arasında sərhədlərin şərti ləğv olunması və gömrük rüsumları alınmasının aradan qaldırılmasıdır
- Sərhədyani ölkələrin ərazisində gömrük anbarlarının yaradılmasıdır
- Üzv ölkələr arasında əmtəə və xidmətlərin hərəkəti zamanı gömrük rüsumlarının aradan qaldırılmasıdır
- ✓ İttifaqa üzv olan ölkələrin arasında gömrük tarifləri və miqdar məhdudiyətlərinin ləğv olunması, əmtəə və xidmətlərin vahid bazarının yaradılmasıdır
- Ölkələr arasında gömrük tarifləri və xarici ticarət sahəsində mövcud olan maneələrin aradan qaldırılması yolu ilə ümumi bazar yaradılmasıdır

97. Gömrük- tarif üsulu nəyə yönəldilmişdir?

- Bir sahənin inkişafının həvəsləndirilməsi və digərinin ləngidilməsi vasitəsilə istehsalın quruluşunun formalaşdırılmasına təsir göstərməyə

- Sərhəddən keçən mallara görə vergilərin yığılmasına
- Büdcənin gəlir hissəsinin doldurulmasının təmin edilməsinə
- Milli iqtisadiyyatın həddən artıq rəqabətdən qorunmasına
- ✓ Daxili bazarın qorunması üçün idxal və ixrac əməliyyatlarının tənzimlənməsinə və struktur dəyişikliklərin stimullaşdırılmasına

98. Gömrük tarifinin (rüsümü) fiskal nəzarət funksiyası nəyə xidmət edir?

- Milli iqtisadiyyatın həddən artıq rəqabətdən qorunmasına
- Daxili bazarın qorunması üçün idxal və ixrac əməliyyatlarının tənzimlənməsinə və struktur dəyişikliklərin stimullaşdırılmasına
- Sərhəddən keçən mallara görə vergilərin yığılmasına
- ✓ Büdcənin gəlir hissəsinin doldurulmasının təmin edilməsinə
- Bir sahənin inkişafının həvəsləndirilməsi və digərinin ləngidilməsi vasitəsilə istehsalın quruluşunun formalaşdırılmasına təsir göstərməyə

99. Yenidən satma üzrə əməliyyat hansıdır?

- Vasitəçinin köməkliyi ilə alıcı ilə satıcı arasında əlaqə yaradılması üzrə əməliyyatdır
- İstehsalçıdan asılı olmayan ticarət vasitəçisi tərəfindən istehsalçının tapşırığı ilə aralarında bağlanmış saziş əsasında alqı-satqı ilə əlaqədar həyata keçirilən əməliyyatdır
- Əmtəələrin alqı-satqı müqaviləsinin bağlanmasıdır
- ✓ Ticarət vasitəçisi tərəfindən öz adından və öz vəsaiti hesabına həyata keçirilən əməliyyatdır
- Əmtəənin müəyyən ərazidə istehsalçıdan son istehlakçıya irəlilədilməsinə kömək göstərilməsidir

100. Gömrük rüsumunun fiskal funksiyası

- Ölkəyə mal gətirilməsinin qarşısını almaqdır
- Ölkədən mal çıxarılmasının stimullaşdırılmasına xidmət edir
- Bir sahənin inkişafının həvəsləndirilməsi və digərinin ləngidilməsi vasitəsilə istehsalın quruluşunun formalaşdırılmasına təsir göstərməyə xidmət edir
- Milli iqtisadiyyatı həddən artıq rəqabətdən qoruyur
- ✓ Büdcənin gəlir hissəsinin doldurulmasını təmin edir

101. İxrac güzəşti:

- ✓ Satıcılar tərəfindən əmtəələrin xarici alıcılara satışı zamanı yerli alıcılara verilən güzəştdən artıq verilən güzəştdir
- Əvvəlcədən razılaşdırılmış miqdardan artıq əmtəə alan alıcılara verilən güzəştdir
- Əmtəənin preyskurant və ya sorğu qiymətindən edilən güzəştdir
- Xüsusi razılaşma əsasında daimi alıcılara verilən güzəştdir
- Satıcıların xüsusilə maraqlı olduqları sifarişlərdə imtiyazlı alıcılara verilən güzəştdir

102. XİF –in Əmtəə Nomenklaturası nədir?

- Malların müəyyən təsnifat sistemində uyğun olaraq paylanmış çoxluğudur
- Gömrük sərhəddindən keçirilə bilən mal və nəqliyyat vasitələrinin zəruri və ümumi əlamətlərinə görə sistemləşdirilməsidir
- Əmtəələrin mühüm, zəruri və ümumi əlamətlərinin sistemidir
- ✓ Gömrük sərhəddindən keçirilə bilən malların mühüm əlamətlər üzrə qruplaşdırılmış sistemidir
- Çoxluğun müəyyən əlamətlər üzrə paylanmasıdır

103. Harmonizə olunmuş sistem neçə bölmə və neçə qrupdan ibarətdir?

- 20 bölmə və 98 qrup
- 19 bölmə və 94 qrup
- 22 bölmə və 96 qrup
- 18 bölmə və 87 qrup
- ✓ 21 bölmə və 99 qrup

104. Göndərmə üçün order nədir?

- Nəqliyyat növünü, göndərmə vaxtını və s. göstərməklə mal göndərən daşıyıcıdan müəyyən miqdar göndərmə üçün yer saxalmasını xahiş etməsi barədə sənəddir
- ✓ Əmtəəni alıcıya göndərən satıcı tərəfindən verilən sənəddir

- Satıcının yük alana malın göndərildiyi barədə məlumat verdiyi sənəddir
- Sifariş olunan əmtənin göndərməyə hazır olması barədə alıcını xəbərdar edən və satıcı tərəfindən verilən sənəddir
- Əmtənin daşınması barədə ixracçının tələblərini və əmtə barədə məlumatları əks etdirən sənəddir

105. Nümunəvi kontraktlar üzrə mübahisə və fikir ayrılıqları hansı qaydada həll olunur?

- Qarşılıqlı anlaşma qaydasında
- ✓ Arbitraj qaydasında
- Nümunəvi kontraktı hazırlanmış təşkilatın müəyyənləşdirdiyi qaydada
- Birca komitələrinin müəyyənləşdirdiyi qaydada
- Gömrük orqanlarının həll etməsi qaydasında

106. Fors- major halında tərəflərdən biri müqavilənin yerinə yetirilməsindən imtina etdikdə tərəflərdən hansı o birisi tərəfə dəyən zərəri ödəyir?

- Alıcı satıcıya dəyən zərəri ödəyir
- ✓ Heç biri o birisi tərəfə dəyən zərəri ödəmir
- Qarşılıqlı hesablaşma əsasında dəymiş zərər ödənilir
- Alıcı və satıcı tərəfindən müştərək qaydada nəqliyyat müəssisəsinə dəyən zərəri ödəyirlər
- Satıcı alıcıya dəyən zərəri ödəyir

107. Bonus güzəşti:

- Əmtənin preyskurant və ya sorğu qiymətindən edilən güzəstdir
- ✓ Xüsusi razılaşma əsasında daimi alıcılara verilən güzəstdir
- Əvvəlcədən razılaşdırılmış miqdardan əmtə alan alıcılara verilən güzəstdir
- Satıcılar tərəfindən əmtələrin xarici alıcılara satışı zamanı yerli alıcılara verilən güzəstdən artıq verilən güzəstdir
- Satıcının xüsusilə maraqlı olduqları sifarişlərdə imtiyazlı alıcılara verilən güzəstdir

108. Hesab- spesifikasiya (invoice- specification) hansı sənəddir?

- Hesablaşma sənədi olmayan, lakin hesab kimi əmtə partiyasının qiyməti barədə məlumatı əks etdirən sənəddir
- ✓ Hər bir növ üzrə əmtə vahidinin və əmtə partiyasının dəyərini əks etdirən və özündə hesab və spesifikasiyasının rekvizitlərini birləşdirən sənəddir
- Alıcı tərəfindən mal tam qəbul olunduqdan sonra yazılan hesabdır
- Satıcının alıcıya göndərilən mal üçün sənəddə göstərilən məbləğin ödənilməsi barədə tələbini əks etdirən sənəddir
- Əmtənin nəzərdə tutulan ölkədə qəbulu və hissəvi göndərmələrdə yazılan sənəddir

109. Göndərmə barədə təlimat:

- Nəqliyyat növünü, göndərilmə vaxtını və s. göstərməklə mal göndərəninin daşıyıcıya müəyyən miqdar göndərmə üçün yer saxlamasını xahiş etməsi barədə sənəddir
- ✓ Əmtənin daşınması barədə ixracçının tələblərini və əmtə barədə məlumatları əks etdirən sənəddir
- Satıcının yük alana malın göndəriləliyi barədə məlumat verdiyi sənəddir
- Sifariş olunan əmtənin göndərməyə hazır olması barədə alıcını xəbərdar edən və satıcı tərəfindən verilən sənəddir
- Əmtəni alıcıya göndərən satıcı tərəfindən verilən sənəddir

110. Müqavilə tərəfləri arasında əlaqə hüquqi cəhətdən nə vaxt bitmiş hesab olunur?

- Aralarında müqavilə imzalandıqdan sonra
- ✓ Götürdükleri öhdəlikləri yerinə yetirdikdən sonra
- Əmtə tam həcmdə istehsal olunduqdan sonra
- Əmtənin əksər hissəsi satıcı tərəfindən alıcıya göndərildikdən sonra
- Əmtəni göndərmək üçün gəmi fraxt etdikdən sonra

111. Sənaye xam mallarının alqı- satqısı üçün nümunəvi kontraktlar hansı təşkilat tərəfindən hazırlanır?

- Beynəlxalq sahibkarlar ittifaqları
- ✓ Milli sahibkarlar ittifaqları
- Sahə birlikləri

- BMT- nin AİK- sı
- Birja komitələri

112. Qiymətdən ümumi (sadə) güzəşt:

- Xüsusi razılaşma əsasında daimi alıcılara verilən güzəştdir
- ✓ Əmtənin preyskurant və ya sorğu qiymətindən edilən güzəştdir
- Əvvəlcədən razılaşdırılmış miqdardan artıq əmtəə alan alıcılara verilən güzəştdir
- Satıcılar tərəfindən əmtəələrin xarici alıcılara satışı zamanı yerli alıcılara verilən güzəştdən artıq verilən güzəştdir
- Satıcıların xüsusilə maraqlı olduqları sifarişlərdə imtiyazlı alıcılara verilən güzəştdir

113. Konosamentin hansı növləri var?

- Adlı; Orderli; Təqdim edənə; İmtiyazlı
- ✓ Adlı; Orderli; Təqdim edənə
- Avtomobil; Dəmir yolu; Avio
- Adlı; Orderli
- Daxili; Xarici

114. Müqavilədə qəti qiymət (firm, fixe):

- Əmtənin hazırlanmasına çəkilən xərclərin dəyişməsindən asılı olaraq, əmtənin göndərildiyi anda hesablanan qiymətdir
- ✓ Müqavilə imzalanan anda müəyyənləşdirilən və müqavilənin qüvvədə olduğu müddətdə dəyişilməyən qiymətdir
- Dünya qiymətləri səviyyəsini əks etdirən və xüsusi məlumat mənbələrində əks etdirilən qiymətlərdir
- Azad şəkildə konvertasiya olunan valyuta ilə ödənilməklə iri idxal və ixrac əməliyyatlarının həyata keçirildiyi qiymətdir
- Müqavilə bağlanarkən müəyyən edilən, lakin əmtənin göndərildiyi vaxt onun vazar qiymətinin dəyişməsindən asılı olaraq yenidən baxılan qiymətdir

115. Hər növ məhsulun alqı- satqısı üçün bir neçə variant nümunəvi kontraktlar hansı təşkilat tərəfindən işlənib hazırlanır?

- Birja komitələri
- Milli sahibkarlar ittifaqları
- Beynəlxalq sahibkarlar ittifaqları
- ✓ Sahə birlikləri
- BMT- nin AİK- sı

116. Kovernot hansı sənəddir?

- Sığorta cəmiyyəti tərəfindən sığortalamanın həyata keçirildiyini və polis verildiyini təsdiq edən sənəddir
- ✓ Sığortalama barədə sığorta olunanın göstərişlərinin sığortalama prosesində yerinə yetirilməsi barədə sığorta edənin verdiyi sənəddir
- Bədbəxt hadisələr və risklər nəticəsində sığorta olunana dəymiş zərərin sığorta edən tərəfindən ödəniləcəyi barədə öhdəlik götürməsi haqda verdiyi sənəddir
- Yük daşıyan tərəfindən yükün daşınmaya qəbul edilməsi barədə imzalanan sənəddir
- Malın göndərildiyi limanda sığorta cəmiyyətinin blankında tərtib olunub, həm sığorta edən, həm də sığorta olunan tərəfindən imzalanan sənəddir

117. Qarşılıqlı mal göndərmələr üzrə qiymətlər əsasən hansı qiymətlər əsasında müəyyənləşdirilir?

- Çevik qiymətlər əsasında
- ✓ Dünya bazarında təşəkkül tapmış qiymətlər əsasında
- Tərəflərin razılaşdırdıqları qiymətlər əsasında
- Transfer qiymətlər əsasında
- Məhsul istehsal olunan ölkənin bazarında təşəkkül tapmış qiymətlər əsasında

118. Kompensasiya satınalmalar üzrə öhdəliklər göndərilən malın xarakterindən asılı olaraq neçə ili əhatə edir?

- 10- 15 ili
- ✓ 20- 25 ili
- 5- 10 ili
- 1 ilədək olan müddəti

- 5 ili

119. Kommersiya hesabı hansı sənəddir?

- Əmtələrin dəyəri, keyfiyyət və kəmiyyət xüsusiyyətləri barədə məlumat verən sənədlərdir
- ✓ Satıcının alıcıya göndərilən mal üçün sənəddə göstərilən məbləğin ödənilməsi barədə tələbini əks etdirən sənəddir
- Gəmi sahibi tərəfindən dəniz yolu vasitəsilə yükün daşınmağa qəbul edilməsini təsdiq edən sənəddir
- Gəmi sahibinin yükü daşımağa qəbul etməsinin təsdiq olunmasıdır
- Yük daşayan tərəfindən yükün daşınmaya qəbul edilməsi barədə imzalanan sənəddir

120. Miqdar barədə alıcının iradi hansı qaydada ödənilir?

- Çatışmayan miqdarda əmtənin göndərilməsi və qiymətin aşağı salınması ilə
- ✓ Çatışmayan miqdarda əmtənin göndərilməsi yaxud ödənilmiş pulun geri qaytarılması vasitəsilə
- Əmtənin qiymətinin artırılması ilə
- Güsurların aradan qaldırılması və ya əmtənin qiymətinin aşağı salınması ilə
- Çatışmayan əmtə üçün ödənilmiş pulun bir hissəsinin geri qaytarılması vasitəsilə

121. Benifikasiya nədir?

- Göndərilən əmtə aşağı keyfiyyətli olduqda, əgər alıcı onu qəbul edirsə, əmtənin qiymətində edilən güzəstdir
- Alıcı tərəfindən əmtənin keyfiyyəti barədə satıcıya edilən iraddır
- Əmtənin haqqının müqavilədə göstərilən məbləğdə tam ödənilməsidir
- ✓ Daha keyfiyyətli mal göndərdiyinə görə alıcının satıcıya ödədiyi əlavə məbləğdir
- Bir ölkənin idxalçısının digər ölkənin komissionçusuna müəyyən əmtə partiyasının alınması barədə verdiyi bir dəfəlik tapşırıqdır

122. Vyana konvensiyası hansı xarakterli müqavilələrə tətbiq olunur?

- Yalnız milli xarakterli müqavilələrə
- ✓ Yalnız beynəlxalq xarakterli müqavilələrə
- Lizin müqavilələrinə
- Bütün növ müqavilələrə
- Həm beynəlxalq xarakterli, həm də milli xarakterli müqavilələrə

123. İlkin hesab (provisional invois hansı hesabdır?

- Hesablaşma sənədi olmayan, lakin hesab kimi əmtə partiyasının qiyməti barədə məlumatı əks etdirən sənəddir
- ✓ Əmtənin nəzərdə tutulan ölkədə qəbulu və hissəvi göndərilmələrdə yazılan sənəddir
- Hər bir növ üzrə əmtə vahidinin və əmtə partiyasının dəyərini əks etdirən və özündə hesab və spesifikasiyanın rekvizitlərini birləşdirən sənəddir
- Alıcıya göndərilən mal üçün sənəddə göstərilən məbləğin ödənilməsi barədə tələbi əks etdirən sənəddir
- Alıcı tərəfindən mal tam qəbul olunduqdan sonra yazılan sənəddir

124. Göndərməyə hazır olma barədə bildiriş nədir?

- Nəqliyyat növünü, göndərilmə vaxtını və s. göstərməklə mal göndərən daşıyıcıdan müəyyən miqdar göndərmə üçün yer saxalmasını xahiş etməsi barədə sənəddir
- ✓ Sifariş olunan əmtənin göndərilməyə hazır olması barədə alıcını xəbərdar edən və satıcı tərəfindən verilən sənəddir
- Əmtəni alıcıya göndərən satıcı tərəfindən verilən sənəddir
- Satıcının yük alana malın göndərildiyi barədə məlumat verdiyi sənəddir
- Əmtənin daşınması barədə ixracçının tələblərini və əmtə barədə məlumatları əks etdirən sənəddir

125. Beynəlxalq alqı- satqı sazişlərində bazis şərtləri nəyi müəyyən edir?

- Satıcı və alıcının vəzifələrini, əmtənin satıcıdan alıcıya keçən vaxt onun zədələnməsi və ya məhv olması zamanı riskin keçməsi anını
- ✓ Satıcıdan alıcıya əmtə nəql edilərkən xərcləri kimin ödəyəcəyini
- Fors-major şərtlərini
- Sığortalama şərtlərini
- Əmtənin daşınacağı nəqliyyat növünü

126. Proforma-hesab (proforma invoice nədir?)
- Əmtənin nəzərdə tutulan ölkədə qəbulu zamanı yazılan sənəddir
 - ✓ Hesablaşma sənədi olmayan, lakin hesab kimi əmtəə partiyasının qiyməti barədə məlumatı əks etdirən sənəddir
 - Hər bir növ üzrə əmtəə vahidinin və əmtəə partiyasının dəyərini əks etdirən və özündə hesab və spesifikasiyanın rekvizitlərini birləşdirən sənəddir
 - Satıcının alıcıya göndərilən mal üçün sənəddə göstərilən məbləğin ödənilməsi barədə tələbini əks etdirən sənəddir
 - Alıcı tərəfindən mal tam qəbul olunduqdan sonra yazılan hesabdır
127. Göndərmə üçün bildiriş nədir?
- Nəqliyyat növünü, göndərmə vaxtını və s. göstərməklə mal göndərən daşıyıcıdan müəyyən miqdar göndərmə üçün yer saxlamasını xahiş etməsi barədə sənəddir
 - ✓ Satıcının yük alana malın göndərildiyi barədə məlumat verdiyi sənəddir
 - Əmtəni alıcıya göndərən satıcı tərəfindən verilən sənəddir
 - Sifariş olunan əmtənin göndərilməyə hazır olması barədə alıcını xəbərdar edən və satıcı tərəfindən verilən sənəddir
 - Əmtənin daşınması barədə ixracçının tələblərini və əmtəə barədə məlumatları əks etdirən sənəddir
128. Alıcı ofertanın bütün şərtləri ilə razılıqda hansı hərəkətləri yerinə yetirilir?
- Sifariş olunan əmtəni qəbul etməyə hazırlaşır
 - Müqaviləni imzalayıb geri qaytarır
 - ✓ Poçt və ya teleqraf vasitəsilə satıcıya yazılı şəkildə onu təsdiq etmək barədə cavab göndərir
 - Əmtəni göndərməyə başlayır
 - Ofertaya qarşı əks oferta göndərir
129. Aşağıdakılardan hansı kontraktın nəqliyyat şərtlərinə daxil deyil:
- malın göndərmə müddəti
 - ✓ maldan istifadə haqqında sənəd
 - nəqliyyat risklərinin sığortalanma qaydaları
 - mal müşayiət sənədləri
 - daşıyıcının adı
130. Haaqa qaydalarına görə dəniz daşıyıcılarına tələblərin irəli sürülməsi qaydalarına daxil deyil:
- itkilər haqda müraciət daşıyıcıya yazılı şəkildə təqdim olunmalıdır
 - ✓ itkilər haqda müraciət daşıyıcıya təqdim olunmadıqda 10 gün müddətində arbitraja iddia verilə bilər
 - itkilər yerində aşkar olunan deyilsə müraciət yük verildikdən sonra üç gün ərzində təqdim oluna bilər
 - daşıyıcıya itkilər haqda tələblər üzrə iddia müddəti yük çatdırıldıqdan sonra bir ildir
 - itkilər haqda müraciət daşıyıcıya yük verilərkən təqdim olunmalıdır
131. Varşava konvensiyası ilə müəyyən olunan qaydalara aid deyil:
- göndərən mal üzərində sərəncam vermə hüququ
 - ✓ daşıyıcının daşınma müddətində hüquqları
 - daşıyıcının yük sahibi qarşısında məsuliyyəti
 - daşınma sənədlərinə verilən əsas tələblər
 - təyinat nöqtəsində yükün verilməsi qaydaları
132. ÜTT qaydaları olaraq qəbul olunan çoxtərəfli müqavilələr ... qəbul olunur.
- Digər beynəlxalq təşkilatlarla ortaq qərar nəticəsində
 - ✓ Üzv olan dövlətlər arasında müzakirə danışıqları nəticəsində
 - Fərdi şəkildə iqtisadi subyektlər arasında
 - Dövlətlərin ÜTT ilə danışıqları
 - Beynəlxalq Ticarət Palatası (IC tərəfindən hazırlanmış Beynəlxalq Ticarət Qaydaları (International Trade Terms) sənədi əsasında
133. Hansı ÜTT sazişinə qoşulmaq məcburidir?

- Dövlət satınalmaları üzrə saziş
- √ Xidmətlərlə ticarət haqqında saziş
- Milli bazarın qorunması haqqında saziş
- Heç bir Sazişə qoşulmaq məcburi deyildir
- Mülki avia-texnika ilə ticarət haqqında saziş

134. ÜTT-nin çoxtərəfli ticarət sazişləri hansı sahələri əhatə edir?

- Gömrük tarifləri, kənd təsərrüfatı
- √ Mallar, xidmətlər, əqli mülkiyyət hüququ
- Mallar, xidmətlər
- Mallar, xidmətlər, kənd təsərrüfatı
- Mallar, gömrük tarifləri, subsidiyalar

135. FOB şərtinə görə satıcının vəzifələri:

- Dəyər və icarə haqqını ödəməlidir
- √ Satıcı öz hesabına əmtəəni gəminin bortuna qoymalı və alıcıya təmiz bort konosamenti verməlidir
- Əmtəəni öz binasında vaxtında alıcının öhdəsinə verməlidir
- Əmtəəni alıcının binasında ona təhvil verməlidir
- Əmtəəni alıcı ilə razılaşdırılmış yerdə onun müvəkkil etdiyi daşıyıcının öhdəsinə verməlidir

136. CIP şərtinə görə satıcı öz öhdəliyini nə vaxt yerinə yetirmiş hesab olunur?

- Əmtəəni öz hesabına alıcının göstərdiyi limanda icarəyə götürdüyü gəminin bortu boyunca yerləşdirdikdən sonra
- √ Əmtəəni daşıyıcıya verib, təyinat yerinədək daşıma haqqını ödəmiş olsun
- Öz hesabına gəmi icarəyə götürüb icarə haqqını ödəsin, sazişdə göstərilən vaxtda əmtəəni gəmiyə yükləmiş olsun
- Əmtəəni alıcının göstərdiyi daşıyıcıya çatdırmış olsun
- Əmtəəni öz binasında vaxtında alıcının öhdəsinə vermiş olsun

137. Gəmi daşımalarında şturman qeydi nədir?

- Əmtələrin dəyəri, keyfiyyət və kəmiyyət xüsusiyyətləri barədə məlumat verən sənədlərdir
- √ Gəmi sahibinin yükü daşımağa qəbul etməsinin təsdiq olunmasıdır
- Yük daşıyan tərəfindən yükün daşınmaya qəbul edilməsi barədə imzalanan sənəddir
- Gəmi sahibi tərəfindən dəniz yolu vasitəsilə yükün daşınmağa qəbul edilməsini təsdiq edən sənəddir
- Satıcının alıcıya göndərilən mal üçün sənəddə göstərilən məbləğin ödənilməsi barədə tələbini əks etdirən sənəddir

138. CPT şərtinə görə satıcı öz öhdəliyini nə vaxt yerinə yetirmiş hesab olunur?

- Əmtəəni öz hesabına alıcının göstərdiyi limanda icarəyə götürdüyü gəminin bortu boyunca yerləşdirdikdən sonra
- √ Əmtəəni alıcının göstərdiyi daşıyıcıya çatdırdıqdan sonra
- Öz hesabına gəmi icarəyə götürüb icarə haqqını ödəsin, sazişdə göstərilən vaxtda əmtəəni gəmiyə yükləmiş olsun
- Əmtəəni daşıyıcıya verib, təyinat yerinədək daşıma haqqını ödəmiş olsun
- Əmtəəni öz binasında vaxtında alıcının öhdəsinə vermiş olsun

139. FAS şərti daxilində satıcı öz öhdəliyini nə vaxt yerinə yetirmiş hesab olunur?

- Əmtəəni öz binasında vaxtında alıcının öhdəsinə vermiş olsun
- √ Əmtəəni öz hesabına alıcının göstərdiyi limanda icarəyə götürdüyü gəminin bortu boyunca yerləşdirdikdən sonra
- Əmtəəni alıcının göstərdiyi daşıyıcıya çatdırmış olsun
- Əmtəəni daşıyıcıya verib, təyinat yerinədək daşıma haqqını ödəmiş olsun
- Öz hesabına gəmi icarəyə götürüb icarə haqqını ödəsin, sazişdə göstərilən vaxtda əmtəəni gəmiyə yükləmiş olsun

140. CFR şərtinə görə satıcı öz öhdəliyini nə vaxt yerinə yetirmiş hesab olunur?

- Əmtəəni öz hesabına alıcının göstərdiyi limanda icarəyə götürdüyü gəminin bortu boyunca yerləşdirdikdən sonra
- √ Öz hesabına gəmi icarəyə götürüb icarə haqqını ödəsin, sazişdə göstərilən vaxtda əmtəəni gəmiyə yükləmiş olsun
- Əmtəəni alıcının göstərdiyi daşıyıcıya çatdırmış olsun
- Əmtəəni daşıyıcıya verib, təyinat yerinədək daşıma haqqını ödəmiş olsun

- Əmtəəni öz binasında vaxtında alıcının öhdəsinə vermiş olsun

141. Çıkaqo əmtəə birjası nə vaxt yaradılıb?

- √ 1919- cu ildə
- 1986- cı ildə
- 1997- c ildə
- 1980- ci ildə
- 1877- ci ildə

142. Ümumi cərimənin miqdarı vaxtında göndərilməmiş əmtəənin dəyərini neçə faizindən artıq ola bilməz?

- 0,1
- 5.0
- 50.0
- √ 10.0
- 15.0

143. Spot-bazar dedikdə nə başa düşülür?

- Aİ ölkələrinin valyuta bazarları
- Sinqapur valyuta birjası
- ABŞ dolları və yapon ienası satılan bazar
- valyutanın nəqliyyatla çatdırılması bazarı
- √ valyutanın birbaşa çatdırılması bazarı

144. Dərc olunan qiymətlərin tərkibinə daxil deyil:

- faktiki sövdələşmə və kontraktların qiymətləri
- hərəraj qiymətləri
- √ firma qiymətləri
- birca kotirovkaları
- arayış qiymətləri

145. Tender nədir?

- mal satışı üçün qənaətli əməliyyatların həyata keçirdiyi əməliyyatlardır
- hər hansı bir və ya təklifin satışıdır
- √ malların göstərilməsi üçün sifarişlərin yerinə yetirilməsi üçün qənaətli kommersion əməliyyatlarını yerinə yetirmək məqsəd ilə təşkilatların həyata keçirilməsi
- yüksək əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün tətbiq olunan fəaliyyət növüdür
- hər hansı bir təklifin və ya nou-xaunun alışıdır

146. Respublikada neçə birja fəaliyyət göstərir?

- 5.0
- 8.0
- 2.0
- 1.0
- √ 3.0

147. Hərəracın keçirilməsi kim tərəfindən idarə olunur?

- ekspert
- mühasib
- hüquqşünas
- məsləhətçi
- √ hərərac komitəsi

148. Hərərac nədir?

- daimi fəaliyyət göstərən, kütləvi xarakter daşıyan ticarətdir
- kütləvi xassəyə malik olan yalnız ərzaq malları satılan birjalardır
- vaxtı müəyyənləşdirilmiş, simvolik qiymətlər tətbiq olunan topdan ticarətdir
- ✓ əvvəlcədən yeri, vaxtı müəyyən edilmiş xüsusi və kütləvi xassəyə malik olan malların satış üsuludur
- ildə bir dəfə təşkil olunan topdan ticarətdir

149. London metal birjası nə vaxt yaradılıb?

- 1919-cu ildə
- 1986-cı ildə
- 1980-ci ildə
- ✓ 1877-ci ildə
- 1997-ci ildə

150. Avropa birjası nə vaxt yaradılıb?

- 1877-ci ildə
- 1986-cı ildə
- 1919-cu ildə
- 1980-ci ildə
- ✓ 1997-ci ildə

151. Kovernot hansı sənəddir?

- bədbəxt hadisələr və risklər nəticəsində sığorta olunana dəyişmiş zərərin sığorta edən tərəfindən ödəniləcəyi barədə öhdəlik götürməsi haqda verdiyi sənəddir
- yük daşıyan tərəfindən yükün daşınmaya qəbul edilməsi barədə imzalanan sənəddir
- malın göndərildiyini limanda sığorta cəmiyyətinin blankında tərtib olunub, həm sığorta edən, həm də sığorta olunan tərəfindən imzalanan sənəddir
- sığorta cəmiyyəti tərəfindən sığortalamanın həyata keçirildiyini və polis verildiyini təsdiq edən sənəddir
- ✓ sığortalama barədə sığorta olunanın göstərişlərinin sığortalama prosesində yerinə yetirilməsi barədə sığorta edənin verdiyi sənəddir

152. Qrantı kimdir?

- ✓ satış hüququ verilmiş şəxsdir
- istehlakçısıdır
- istehsalçısıdır
- agentdir
- satışa hüquq verilmiş istehsalçısıdır

153. Beynəlxalq neft birjası nə vaxt yaradılıb?

- 1919-cu ildə
- 1986-cı ildə
- 1877-ci ildə
- ✓ 1980-ci ildə
- 1997-ci ildə

154. İnkişaf etmiş ölkələrdə birjalar təşkilati-hüquqi nöqteyi-nəzərdən necə bölünür?

- ümumi və kütləvi birjalar
- ümumi və xüsusi birjalar
- qapalı, ümumi və xüsusi birjalar
- açıq və qapalı birjalar
- ✓ kütləvi və xüsusi birjalar

155. Birja komitəsinin səlahiyyətlərinə nə aid deyil?

- birjanın maliyyə vəsaitlərindən istifadəyə sərəncam verilməsi

- birja üçün zəruri olan bölmələrin yaradılması
- birjanın bütün işləri üzrə dövlət təşkilatlarında təmsil olunması
- ✓ birjanın iş qaydaları haqqında qərar qəbul edilməsi
- birja üzvlərinin ümumi iclasları arasındakı dövrdə bica fəaliyyətinə rəhbərlik edilməsi

156. Hedjirinq nədir?

- fors-major hallarının xoşagəlməz dəyişikliklərindən sığorta olunmamış əməliyyatlardır
- ticarət agentliklərinin səhlənkarlığından baş verən əməliyyatdır
- tenderlərdəki qiymətlərin xoşagəlməz dəyişikliklərindən baş verən əməliyyatlardır
- ✓ fyuçers birjalarında (heçləsmə) qiymətlərin xoşagəlməz dəyişikliklərindən sığorta olunması məqsədilə aparılan əməliyyatlardır
- opsiyon müqavilələrində qiymətlərin xoşagəlməz dəyişikliklərindən sığorta olunması məqsədilə aparılan əməliyyatlardır

157. Beynəlxalq birjalarda əmtəələr hansı qiymətlərlə satılır?

- Həmin anda mövcud olan bazar qiymətləri ilə
- Preyskurant qiymətləri ilə
- ✓ Birja kotirovkaları qiymətləri ilə
- Sorğu qiymətləri ilə
- Transfer qiymətləri ilə

158. Birja sazişinin bağlanması üçün alıcıya hansı sənəd verilir

- spesifikasiya
- hesab-faktura
- konosamentin surəti
- sazişin surəti
- ✓ warrant

159. Tender şərtləri hansılardır

- əsas alış-veriş şərtləri, o cümlədən mal göndərilməsi müddəti, qiymətin qoyulması qaydası
- arbitraj, cərimə, təminat, tələbnamə şərtləri
- avadanlığın, yaxud sair malların adı və miqdarı
- həmin avadanlığın bütün texniki şərtləri, texniki-iqtisadi xarakteristikası
- ✓ bütün cavablar doğrudur

160. Torqların keçirilməsi hansı mərhələyə bölünür

- torqların hazırlanmasına
- kontraktın imzalanması
- malgöndərənin seçilməsi
- ✓ bütün cavablar doğrudur
- torq iştirakçıları tərəfindən təkliflərin təqdimatına

161. Keçirilməsi üsulundan asılı olaraq torqlar neçə növə ayrılır

- 1 növə
- 8 növə
- 5 növə
- ✓ 2 növə
- 3 növə

162. Hərrac ticarətilə məşğul olan firmaları şərti olaraq neçə ixtisaslaşmış qrupa ayırmaq olar

- kooperativlərə məxsus hərrac firmaları
- fermerlər ittifaqına məxsus hərrac firmaları
- ixtisaslaşdırılmış firmalar
- broker-komission firmaları
- ✓ bütün cavablar doğrudur

163. Hərracda satılan malın dəyərini neçə faizi kontrakt imzalandığı vaxtda ödənilir, qalan hissəsi isə malı təhvil götürdükdə

- 30-40%-i
- 40-50%-i
- 20-30%-i
- 10-15%-i
- √ 30-40%-i

164. ABŞ-da, Kanadada beynəlxalq hərrac satdıqları malların neçə faizi xəz-dəri mallarının payına düşür

- √ 70%-i
- 60%-i
- 0.85
- 100%-i
- 50%-zi

165. Beynəlxalq hərrac nədir?

- dövri keçirilən hərrac
- uzun müddətə keçirilən hərrac
- daimi keçirilən hərrac
- √ bazarın müəyyən yerlərində fəaliyyətdə olan və mütəşəkkil təşkil edilmiş ticarət qurumudur
- açıq keçirilən hərrac

166. Bu gün beynəlxalq birja ticarətinin dinamikasını və strukturunu şərtləndirən amillər

- elmi-texniki tərəqqinin inkişafı
- konkret dünya mal bazarlarında tələb və təklif nisbətinin dinamikliyi
- bazarların inhisarlaşmasında və real mallarla ticarətin həyata keçirilməsi formalarında irəliləyişlər
- əvəzedici mallar tətbiqinin daim artması və getdikcə yeni birja mallarının meydana gəlməsi
- √ bütün cavablar doğrudur

167. Beynəlxalq mal birjası mal nomenklaturasına görə neçə növə ayrılır

- universal birjalar
- dar ixtisaslaşmış birjalar
- qeyri-ixtisaslaşmış birjalar
- √ bütün cavablar doğrudur
- ixtisaslaşmış birjalar

168. Nəşr edilən qiymətlərin növlərini hansı variant əks etdirir?

- hərrac qiymətləri, alqı-satqı qiymətləri
- hesabat qiymətləri, arayış qiymətləri
- iri firmaların təklif etdikləri qiymətlər, alqı-satqı qiymətləri
- √ arayış qiymətləri, birja kotirovkaları
- faktiki sövdələşmə qiymətləri, iri firmaların təklif etdikləri qiymətlər

169. Beynəlxalq sərgi və yarmarkaları tənzimləyən beynəlxalq təşkilatların sayı:

- 5.0
- √ 3.0
- 1.0
- 6.0
- 2.0

170. Beynəlxalq sərgilər və yarmarkaların fəaliyyətini tənzimləyən beynəlxalq təşkilatlar hansılardır:

- Ümumdünya ticarət təşkilatı

- Ticarətçilər assosiasiyaları
- Xarici ticarət palataları
- ✓ Beynəlxalq yarımkaalar ittifaqı
- İctimai təşkilatlar

171. Sərgilər və yarımkaalar hansı əlamətlərinə görə fərqləndirilir:

- Yerləşdiyi əraziyə görə
- Nümayiş etdirilən malların çeşidinə görə
- Fəaliyyət növünə görə
- Əhatə dairəsinə görə
- ✓ İştirakçıların tərkibinə və iqtisadi əhəmiyyətinə görə

172. Ticarət-sənaye sərgiləri nədir?

- İlin müəyyən vaxtında müəyyən olunmuş vaxtda eyni bir yerdə mütəmadi olaraq toplanan bazardır
- Beynəlxalq ticarətdə xidmət edən sərgilərdir
- Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə sərgiyə gələnlərin dairəsinə genişləndirmək məqsədilə keçirilən sərgilərdir
- ✓ Bir və ya bir çox müxtəlif ölkənin istehsal, elm və texnikanın bir və ya bir neçə sahəsində əldə etdikləri nailiyyətlərin nümayiş etdirildiyi sərgidir
- Öz ölkəsinin bütün sahələrdə istehsal fəaliyyətində əldə etdiyi nailiyyətlərin 3 həftədən çox olmayan müddətdə əks etdirildiyi sərgidir

173. Səyyar sərgilər nədir?

- İlin müəyyən vaxtında müəyyən olunmuş vaxtda eyni bir yerdə mütəmadi olaraq toplanan bazardır
- Öz ölkəsinin xaricdə olan konsulluq və digər nümayəndəliklərində keçirilən sərgidir
- Öz ölkəsinin bütün sahələrdə əldə etdiyi nailiyyətlərini üç həftədən çox olmayan müddətdə əks etdirdiyi sərgidir
- ✓ Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə sərgi iştirakçılarının dairəsinə genişləndirmək məqsədilə keçirilən sərgidir
- Bir və ya bir neçə müxtəlif ölkənin elm və texnika sahəsində nailiyyətlərini əks etdirdikləri sərgidir

174. Qısamüddətli (solo) sərgilər nədir?

- Bir və ya bir neçə müxtəlif ölkənin elm və texnika sahəsində nailiyyətlərini əks etdirdikləri sərgidir
- Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə keçirilən səyyar sərgilərdir
- Öz ölkəsinin xaricdə olan konsulluq və digər nümayəndəliklərində keçirilən sərgilər
- ✓ Öz ölkəsinin bütün sahələrdə istehsal fəaliyyətindən əldə etdiyi nailiyyətlərin 3 həftədən çox olmayan müddətdə əks etdirildiyi sərgidir
- İlin müəyyən vaxtında müəyyən olunmuş vaxtda eyni bir yerdə mütəmadi olaraq toplanan bazardır

175. Sənaye nümunələrinin daimi sərgisi:

- ✓ Bir və ya bir neçə müxtəlif ölkənin elm və texnika sahəsində nailiyyətlərinin əks etdirdiyi sərgidir
- Müxtəlif vasitələrdən istifadə etməklə sərgi iştirakçılarının dairəsinə genişləndirmək məqsədilə keçirilən sərgidir
- İlin müəyyən vaxtında müəyyən olunmuş vaxtda eyni bir yerdə mütəmadi olaraq toplanan bazardır
- Öz ölkəsinin xaricdə olan konsulluq və digər nümayəndəliklərində keçirilən sərgilər
- Öz ölkəsinin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin üç həftədən çox olmayan müddətdə əks etdirildiyi sərgidir

176. Beynəlxalq yarımkaa nədir ?

- Bir və ya bir neçə müxtəlif ölkələrin istehsal, elm və texnikanın bir və ya bir neçə sahəsində əldə etdikləri nailiyyətlərin nümayiş etdirildiyi sərgidir
- Hər il eyni vaxtda dünyanın müəyyənləşdirilmiş bir sıra şəhərlərində keçirilən sərgilərdir
- Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə sərgiyə gələnlərin dairəsinə genişləndirmək məqsədilə keçirilən sərgilərdir
- ✓ İlin müəyyən vaxtında müəyyən olunmuş vaxtda eyni bir yerdə mütəmadi olaraq toplanan bazardır
- Öz ölkəsində bütün sahələrdə istehsal fəaliyyətindən əldə etdiyi nailiyyətlərin üç həftədən çox olmayan müddətdə əks etdirildiyi sərgidir

177. Yarımkaaların keçiriləmsində nəzərdə tutulan əsas istiqamətlərdən biri

- mal almaq
- mal satmaq
- müqavilə bağlamaq

- sifariş vermək
- ✓ kommunikasiya əlaqələri yaratmaq

178. Müxtəlif risklərin sığortalanması üzrə xidmətlər kompleksı necə adlanır:

- maliyyə xidmətləri
- konsaltinq xidmətləri
- bank xidmətləri
- ✓ sığorta xidmətləri
- marketinq xidmətləri

179. Beynəlxalq ticarətdə əmtələrin beynəlxalq hərəkətini təmin edən nəqliyyat əməliyyatlarına hansı daxil deyil:

- daşınma sənədlərinin tərtibi
- aralıq məntəqələrdə yüklərin diqər nəqliyyat vasitələrinə yüklənməsi
- beynəlxalq tranzit daşınmaları
- ✓ göndərilən əmtələrin keyfiyyətə uyğunluq sertifikatı
- yüklərin daşınması

180. İstehsal prosesinin təşkili, texnologiyanın tətbiqi və obyektlərin istismarı üzrə beynəlxalq xidmətlər:

- pablisiti adlanır
- marketinq adlanır
- icarə adlanır
- ✓ injiniring adlanır
- lizing adlanır

181. Müştərinin sifarişi ilə təsərrüfat fəaliyyətinin təşkili və idarə olunması üzrə məsləhətlər necə adlanır?

- monitorinq
- injiniring
- ✓ konsaltinq
- imicmeykerlik
- nou-hau

182. Təşkilatı mərhələ nə ilə əlaqədardır

- mənfə və müsbət cəhətlərin qiymətləndirilməsi ilə
- sərqi satışın keçirilməsi ilə
- bütün cavablar doğrudur
- yarmarka komitəsinin yaradılması ilə
- ✓ reklam kataloqunun hazırlanması ilə

183. Yarmarka komitəsinin qərarı necə rəsmiləşdirilir?

- sifariş blankında əks olunur
- rəsmi əmrlə təsdiqlənir
- oferta ilə yekunlaşır
- tələbnamələr ilə rəsmiləşdirilir
- ✓ protokolda əks olunur

184. Aşağıdakılardan hansı yarmarka komitəsi arbitracının fəaliyyətinə daxil deyil?

- yarmarka iştirakçılara məsləhət verir
- yarmarka ticarətinin iştirakçılara hüquqi məsələlər üzrə məsləhətlər verir
- müqavilə qabağı mübahisələri nəzərdən keçirir
- ✓ yarmarkanın başlangıç mərhələsini təşkil edir
- yarmarkaya hüquqi xidməti təmin edir

185. Yarmarkaya təqdim olunmuş əmtəə nümunələrinin qəbulu və saxlanmasını kim təmin edir?

- yarmarka komitəsi
- müqavilələrin uçotu qrupu
- yarmarka tətbiq qrupu
- ✓ yarmarka direktoruğu
- yarmarka nəzarət qrup

186. Yarmarkalarda bağlanmış müqavilələri kim qeydiyyat alır?

- yarmarkanın ümumi iclası
- yarmarka komitəsinin işçi qrupu
- müqavilələrin uçotu üzrə qrup
- yarmarka komitəsi
- ✓ yarmarka direktoruğu

187. Yarmarka komitəsi yarmarka ticarətinin hansı mərhələsində yaradılır?

- aralıq mərhələsində
- əsas mərhələsində
- yekun mərhələsində
- təşkilati mərhələsində
- ✓ başlanğıc mərhələsində

188. Yarmarka ticarətinin təşkili zamanı onun keçirilməsinin əsas mərhələləri hansılardır?

- ✓ alışdan əvvəl, alışdan sonra
- təşkilati, satış
- təşkilati və yekun
- başlanğıc, satış
- başlanğıc, təşkilati, yekun

189. Sahə əlamətlərinə görə yarmarkalar necə bölünürlər?

- həftədə bir dəfə keçirilən sahələrarası istehsal sahələrini əhatə edən yarmarkalara bölünür
- bir neçə il müddətində fəaliyyət göstərən, işgüzar xarakterli, istehsal və qeyri istehsal malları yarmarka
- müəyyən dövr üçün mal satışını həyata keçirən sahə daxili və region tipli yarmarkalara bölünür
- ✓ yarmarkalar sahələr və sahələrarası müxtəlif istehsal sahələrinin məmulatlarını əhatə edən yarmarkalara bölünürlər
- daimi olmayan yerli yarmarkalardır

190. Beynəlxalq yarmarka ticarətinin xarakterik xüsusiyyətləri hansılardır?

- qiyməti simvolik olaraq təyin edilən ildə bir dəfə keçirilən topdan ticarətdir
- alıcısı və satışı peşəkarlar olan ildə bir dəfə keçirilən birjalardır
- daimi fəaliyyət göstərən topdan ticarətin bir növüdür
- bir neçə il müddətində fəaliyyət göstərən, işgüzar xarakterli, istehsal və qeyri istehsal malları
- ✓ nümunələr üzrə alış yarmarkaların keçirilməsinin dövriyyəli əmtələrin satış müddətinin və yerinin əvvəlcədən müəyyənləşdirilməsi, satıcı və alıcıların kütləvi iştirakı

191. İctimaiyyətlə əlaqənin məqsədi:

- məhsulu reklam etməkdir;
- məhsulun yayımını həyata keçirməkdir;
- məhsulun mövqeləşdirilməsidir;
- ✓ xeyirxah münasibətlərin yaradılmasıdır;
- məhsul haqqında istehlakçıya məlumat verməkdir;

192. Avadanlıqların reklamında reklam yayımının hansı formasında istifadə etmək məqsədəuybundur:

- televiziya;
- qaçan sətirlər;

- reklam rolikləri;
- √ xüsuü bukletlər;
- radio;

193. Reklamın televiziya vasitəsi ilə verilməsinin üstünlüyü:

- yuxarıda göstərilən bütün variantlar doğrudur;
- reklamın qiymətinin (haqqının) ucuz olması;
- √ istehlakçı auditoriyasının genişliyi;
- reklamın verilməsi imkanlarının yüksək olması;
- onun operativliyi;

194. Tələbatın hansı halında müəssisənin reklamdan istifadə etməsi effektiv deyildir:

- neqativ tələbatda;
- mövsümü tələbatda;
- √ həddən artıq tələbatda;
- azlan tələbatda;
- b və c variantlarında;

195. Reklam kampaniyasının məqsədi:

- məhsul istehsalının həcmnin artırılmasıdır;
- məhsulun birbaşa satışının həyata keçirilməsidir;
- məhsulun istehlakçılara çatdırılmasını tezləşdirməkdir.
- məhsulun keyfiyyətinin yüksəltməkdir;
- √ məhsul satışının həcmnin artırılmasıdır;

196. Reklam:

- iki tərəfli kommunikasiyadır;
- məhsulun mövqeləşdirilməsidir;
- inteqrasiya olunmuş kommunikasiyadır;
- ictimaiyyətlə əlaqədir;
- √ ünvansız (qeyri şəxsi) və haqqı ödənilən kommunikasiyadır;

197. Beynəlxalq torqlara daxil olan təkliflər necə adlanır?

- Ofereent
- Si end Ey
- Sirs
- √ Tender
- Sayns ber

198. Beynəlxalq torpaqların keçirilməsində neçə mərhələdən istifadə edilir?

- 2.0
- 6.0
- 5.0
- √ 4.0
- 3.0

199. ABŞ-da xəz-dəri hərracı üzrə ixtisaslaşmış iri şirkətlərdən biri hansıdır?

- “Vul vors”
- “Robek”
- “Qudzon Bey”
- “Fouk fer KO”
- √ “Nyu-York Okşin K”

200. Beynəlxalq torqların növlərinə aşağıdakılardan hansı daxildir?

- İxtisaslaşmış torqlar
- Nümunəvi torqlar
- Birbaşa torqlar
- Dolayı torqlar
- ✓ Qapalı torqlar

201. Aşağıdakı firmalardan hansı hərrac ticarəti ilə məşğul olan firmalardır?

- ✓ ixtisaslaşmış firmalar
- sığorta firmaları
- ticarət firmaları
- innovasiya firmalar
- istehsal firmaları

202. Hərrac torqu (ticarəti) hərracın keçirilməsinin neçənci mərhələsində aparılır?

- 1.0
- 5.0
- 4.0
- ✓ 3.0
- 2.0

203. Beynəlxalq hərraclar neçə mərhələdə keçirilir?

- 7.0
- 5.0
- 3.0
- 6.0
- ✓ 4.0

204. ABŞ və Kanadanın hərraclarında daha çox satılan mallar hansılardır?

- zinət əşyaları
- tütün
- çay
- ✓ xəz-dəri malları
- ev əşyaları

205. Beynəlxalq hərrac hansı quruma daxildir?

- sənaye
- tikinti
- sığorta
- ✓ ticarət
- maliyyə

206. Dünya texnologiyalar bazarının bu seqmenti mövcud deyil:

- patent və lisenziyalar bazarı
- elmi-texniki mütəxəssislər bazarı
- yüksək texnologiyalar kapitalı bazarı
- ✓ əmək resursları bazarı
- elmtutumlu texnoloji məhsullar bazarı

207. Hansı variant texnologiyalar idxalının iqtisadi məqsədəuyğunluğunu xarakterizə etmir?

- yüksək texniki səviyyə yeniliklərini əldə etmək imkanı
- xarici texnologiyalar əsasında istehsal edilən məhsul ixracının genişləndirilməsi

- əmtəə idxalına məsrəflərin azalması vasitəsi
- ✓ əmtəə idxalını artırma vasitəsi
- ETTKİ-nə məsrəflərə qənaət etmək vasitəsi

208. Texnologiyaların ixracının iqtisadi məqsədə uyğunluğunu hansı variant xarakterizə etmir?

- gəlirin artırılması üsulu və əmtəə bazarı uğrunda mübarizə
- xarici firma üzərində nəzarəti ələ keçirmək
- əmtəə ixracını genişləndirmək üsulu
- ✓ xarici ölkə üzərində nəzarəti ələ keçirmək
- maddi formada əmtəə ixracı problemlərini azaltmaq

209. Texnologiyaların beynəlxalq hərəkəti:

- maşın və avadanlıqların alqı-satqısı üzrə firmalararası kommersion fəaliyyətidir
- xarici elmi-texniki nəaliyyətlər sahəsində dövlətlərarası qeyri-kommersion fəaliyyətidir
- maşın və avadanlıqların alqı-satqısı üzrə firmalararası qeyri-kommersion fəaliyyətidir
- ✓ xarici elmi-texniki nəaliyyətlər sahəsində müxtəlif ölkələrin firmaları arasındaiqtisadi münasibətlərin cəmidir
- elmi işçilərin yerdəyişmələri üzrə hökumətlər arasında kommersion fəaliyyətidir

210. Lisenziya müqavilələrində tərəflər necə adlanır:

- Prinsipal və agent
- Komitent və komissioner
- Sifarişçi və icraçı
- Satıcı və alıcı
- ✓ Lisenziat və lisenziar

211. Yüksək texnologiyalardan istifadə üçün lisenziyaların növləri:

- Müstəsna
- Müstəsna və tam
- ✓ Müstəsna, qeyri-müstəsna və tam
- Qeyri-müstəsna
- Müstəsna və qeyri-müstəsna

212. Aşağıdakılardan biri texnoloji mübadilənin kommersion for-malarına aid deyil:

- incinirin q xidmətləri
- idarəetmə müqavilələri
- yeni texniki texnoloji işləmələr bazasında maşın və avadanlıqların yaradılması
- ixtisaslı işçi qüvvəsinin hazırlanması
- ✓ mütəxəssislərin miqrasiyası

213. Texnologiyaların ötürülməsinin ən mühüm forması hansıdır:

- forfeytin q
- faktoring
- incinirin q müqavilələri
- franşayzin q müqavilələri
- ✓ lisenziya müqavilələri

214. Hansı xidmətə görə lisenziya ödənişləri həyata keçirilmir:

- əmtəə nişanından istifadəyə görə
- filmlərin prokatına görə
- ✓ ticarət markasından istifadəyə görə
- telefon və poçt xidmətinə görə
- patentdən istifadəyə görə

215. Texnologiyadan istifadə üzrə lisenziyalara aid deyil:
- qeyri-müstəsna lisenziya
 - formal lisenziya
 - ✓ müstəsna lisenziya
 - tam lisenziya
 - sublisenziya
216. Beynəlxalq lisenziya ticarətinin inkişafında güdülən mühüm amil nədir?
- Keyfiyyətli məhsul istehlak etmək və onu dünya bazarına çıxarmaq marağıdır
 - TMSŞ- in digər ölkələrdə öz qız müəssisələrini yaratmaq marağıdır
 - Xarici ölkələrdə podrat istehsalı ilə məşğul olmaq marağıdır
 - Digər müəssisələrdə birgə istehsal və kommersiya müəssisələri yaratmaq marağıdır
 - ✓ Lisenziar və lisenziya tərəfindən güdülən kommersiya marağıdır
217. Royalti anlayışının məğzi aşağıda göstərilən cavablardan hansına uyğun gəlir?
- İnjiniring xidmətinə görə ödənişlər
 - Nəqliyyat xidmətinə görə ödənişlər
 - İcarə haqqının ödənilməsi
 - Françayzinq xidmətinə görə ödənişlər
 - ✓ Lisenziya müqaviləsinin reallaşması zamanı alıcının satıcıya ödədiyi ödənişi
218. Nəqliyyat xidmətlərini təklif edən və həmin məxsusi növ əmtəələrə tələbatı olan tərəf arasında olan müqavilələr dairəsi aşağıdakıdır:
- Dünya nəqliyyat xidməti bazarı
 - Dünya sərnişin nəqliyyatı bazarı
 - Dünya xidmət bazarı
 - ✓ Dünya fraxt xidməti bazarı
 - Regional nəqliyyat xidməti bazarı
219. XX əsrin sonunda dünya informasiya xidmətləri bazarının başlıca subyekti:
- Böyük Britaniya
 - Almaniya
 - Rusiya
 - ✓ ABŞ
 - Çin
220. İnformasiya xidmətlərinin alqı-satqısına aid olmayan informasiya növü hansıdır:
- Hüquqi informasiya
 - Dar profilli mütəxəssislər üçün informasiya
 - İşgüzar informasiya
 - İstehlakçı informasiyası
 - ✓ Smeta-layihə sənədləri
221. Beynəlxalq elmi-texniki xidmətlərə aid olmayan xidmət növünü qeyd edin:
- Obyektin tikintisi ilə bağlı xidmətlər
 - Yeni avadanlıqlarda işləmək üçün mütəxəssislərin hazırlanması ilə bağlı xidmətlər
 - Avadanlıqların quraşdırılması ilə bağlı xidmətlər
 - Obyektlərin tikintisinin layihələşdirməsi xidməti
 - ✓ Məhsulun satışı ilə bağlı xidmətlər
222. Lisenziya və royalti ödənişləri edilən xidmətləri qeyd edin.
- ✓ Ticarət markasından istifadə
 - Reklam xidməti

- Telefon əlaqəsi xidməti
- Poçt rabitəsi xidməti
- Xaricdə obyektlərin tikintisi

223. Lisenziya müqavilələrində tərəflər necə adlanır:

- Sifarişçi və icraçı
- Komitent və komissioner
- Prinsipal və agent
- ✓ Lisenziat və lisenziar
- Satıcı və alıcı

224. Yüksək texnologiyalardan istifadə üçün lisenziyaların növləri:

- Müstəsna
- Qeyri-müstəsna
- Müstəsna və qeyri-müstəsna
- Müstəsna və tam
- ✓ Müstəsna, qeyri-müstəsna və tam

225. Aşağıdakılardan biri texnoloji mübadilənin kommersiya for-malarına aid deyil:

- injiniring xidmətləri
- yeni texniki texnologi işləmələr bazasında maşın və avadanlıqların yaradılması
- ixtisaslı işçi qüvvəsinin hazırlanması
- ✓ mütəxəssislərin miqrasiyası
- idarəetmə müqavilələri

226. Aşağıdakılardan biri texnoloji mübadilənin qeyri-kommer-siya for-ma-larına daxil deyil:

- elmi-texniki nəşrlər
- elm və texnika sahəsində əməkdaşlıq istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti
- mütəxəssislərin miqrasiyası
- ✓ idarəetmə müqavilələri
- sərğilərin və yarmarkaların keçirilməsi

227. Sənaye mülkiyyətinin qorunması haqda konvensiya hansıdır?

- 1887-ci il Vaşinqton Konvensiyası
- ✓ 1883 –cü il Paris Konvensiyası
- 1961-ci il Roma Konvensiyası
- 1891-ci il Vyana Konvensiyası
- 1881-ci il Bern Konvensiyası

228. İşarələrin beynəlxalq qeydiyyatı hansı normativ sənədlə tənzimlənir?

- 1894-cü il Brüssel sazişi
- 1961-ci il Roma Konvensiyası
- ✓ 1891-ci il Madrid sazişi
- 1881-ci il Bern Konvensiyası
- 1883–cü il Paris Konvensiyası

229. Maddi istehsal sferasındakı nisbətlər (ilk növbədə sənaye və k/t arasında nisbət) ölkələrin inkişaf növünə aid edilməsini müəyyənləşdirir?

- aqrar;
- ağır sənaye;
- ✓ postsənaye;
- aqrar-sənaye;
- sənaye;

230. Hansı variant dünya sənayesinin quruluşunu səciyyələndirmir?
- sahə quruluşu (istehsal-texniki);
 - təşkilatı quruluşu;
 - məkan (ərazi) quruluşu;
 - ictimai quruluşu;
 - ✓ müəssisə quruluşu;
231. İstehsalın beynəlxalq ixtisaslaşmasının hansı növləri mövcuddur?
- ayrı-ayrı müəssisələr, ayrı-ayrı ölkələr, ölkə qrupları üzrə ixtisaslaşma
 - sahədaxili, sahələrarası, ölkə qruplarını
 - sahələrarası, sahədaxili, ayrı-ayrı müəssisələr üzrə ixtisaslaşma
 - sahələrarası, ayrı-ayrı müəssisələr, ölkə qrupları üzrə ixtisaslaşma
 - ✓ sahədaxili, sahələrarası, ayrı-ayrı ölkələr üzrə ixtisaslaşma
232. Dünya iqtisadiyyatının qloballaşması səviyyəsi müəyyən edilərkən hansı göstəricidən istifadə edilmir?
- dünyada cəmi ümumi məhsulun həcmi və artım sürəti ilə müqayisədə beynəlxalq əmtəə və xidmətlər istehsalının həcmivə artım sürəti
 - pul bazarlarının ümumi miqyası ilə müqayisədə valyuta bazarlarının həcmi və dinamikası
 - ümumi məhsulla müqayisədə əmtəə və xidmətlər üzrə cəmi beynəlxalq ticarətinin həcmi və artım sürəti
 - ✓ rəqib firmalarla müqayisədə firma gəlirlərinin həcmi və dinamikası
 - cəmi investisiyalar həcmivə dinamikası ilə müqayisədə birbaşa xarici investisiyaların həcmi və dinamikası
233. İqtisadi fəaliyyətin qloballaşması hansı istiqamətdə getmir?
- əmtəələr üzrə beynəlxalq ticarət
 - beynəlxalq maliyyə əməliyyatları
 - istehsal amillərinin beynəlxalq hərəkəti
 - ✓ idxal və ixrac beynəlxalq nəzarət
 - xidmətlər üzrə beynəlxalq ticarət
234. Sənayeləşmə əmsalı aşağıdakı nisbəti əks etdirir:
- bütün dünya ölkələrinin sənaye məhsulu həcmi dünya ÜDM-un həcminə nisbəti
 - maşınqayırma sənayesi məhsulunun həcmi bütün sənaye məhsulu həcminə nisbəti
 - ölkə ÜDM-da sənaye məhsulunun payı
 - ölkə sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsullarının həcminə nisbəti
 - ✓ bütün dünya ölkələrinin sənaye məhsulu həcmində bir dövlətin payının onun dünya əhalisinin tərkibindəki payına nisbəti
235. Müxtəlif tipli ölkələrdə sənayeləşmə prosesinin inkişaf xüsusiyyətlərini xarakterizə edən göstəricilərdən biri aşağıdakıdır:
- elektricləşdirmə
 - mexanicləşdirmə əmsalı
 - intensivləşmə əmsalı
 - ekstensiv
 - ✓ sənayeləşmə əmsalı
236. Hansı variant beynəlxalq istehsal-texniki əməkdaşlığın təşkilati forması deyildir?
- ✓ əməkdaşlıq edən firmaların fəaliyyətlərinin uzlaşdırılması üçün xüsusi orqanın yaradılması
 - əmtəə satışı üzrə razılaşma
 - sənaye əməkdaşlığı üzrə razılaşma
 - firmalararası elmi-tədqiqat birliklərinin təşkili
 - birgə şirkətlər formasında firmaların birləşməsi
237. Lisenziyalaşdırma nədir:
- dövlət sərhəddini keçən predmetlərə münasibətdə tətbiq olunan gömrük prosedurları məcmusu;

- müəyyən əmtəə növünün idxal və ixracı həcmində dövlət tərəfindən təyin edilmiş məhdudidyyət;
- gömrük deklarasiyasının verilməsi üçün icazə;
- √ müəyyən ixrac və ya idxal sövdələşmələrinin həyata keçirilməsinə icazə.
- müqavilə bağlanması üçün icazə;

238. Əqli mülkiyyətin müdafiəsi üzrə beynəlxalq normalara aid deyil:

- 1883-il “ Sənaye mülkiyyətinin qorunması üzrə Paris konvensiyası
- 1891-ci il “ İşarələrin beynəlxalq qeydiyyatı üzrə Madrid Sazişi”
- “ Patent kooperasiyası haqda Müqavilə”-1970-ci il
- “Ədəbiyyat və bədii əsərlərin müdafiəsi haqda Bern Konvensiyası”
- √ “Müəlliflik hüquqlarının müdafiəsi üzrə üzrə Brüssel Konvensiyası”

239. Aşağıdakı lisenziya müqavilələrindən hansı texnologiya sahibində daha çox hüquq saxlayır:

- açıq lisenziya
- sublisenziya
- müstəsna lisenziya
- √ qeyri müstəsna lisenziya
- tam lisenziya

240. Lisenziyalara görə ödənişlərin formalarına aid deyil:

- kompensasiya
- royalti
- pauşal
- √ antidempinq
- qarışıq

241. Orta müddətli lizinq hansı lizinqdır?

- 1 ildən - 5 ilə qədər
- 1 ildən - 3 ilə kimi
- √ il yarımından - 3 ilə qədər
- 2 ildən - 3 ilə qədər
- 3 ildən - 5 ilə qədər

242. Lizinq kompaniyalarının təsisçiləri kim ola bilər?

- xarici və yerli sahibkarlar
- müştərək müəssisələr, hüquqi şəxslər
- düzgün variant yoxdur
- fiziki şəxslər və qeydə alınmış fərdi sahibkarlar
- √ hüquqi, fiziki şəxslər və fərdi sahibkarlar

243. Lizinq fəaliyyəti kim tərəfindən həyata keçirilir?

- lisenziyalı Forteytinq kompaniyaları tərəfindən
- Lizinq fəaliyyəti xüsusi lizinq bankları vasitəsi ilə aparılır
- lisenziyalı sahibkarlar tərəfindən
- lisenziyalı faktoring kompaniyaları tərəfindən
- √ lisenziyalı lizinq kompaniyaları tərəfindən

244. Lizinq sövdələşmələrinin tərəfləri kim ola bilər?

- fərdi və fiziki şəxslər
- sahibkarların iri bazar subyektləri
- Azərbaycan respublikasının qeyri rezident və digər şəxslər
- √ Azərbaycan respublikasının rezidentləri, qeyri rezidentləri
- Azərbaycan respublikasının rezidentləri və digər şəxslər

245. Maşın və avadanlıqların ijarəsinin əsas formaları hansılardır?

- xayrinq kentinq, strateci avanslar, holdinq
- Forteytinq, serter, xayrinq
- Konsalting, Lizing, Faktoring
- ✓ Kentinq, Jerter, Xayrinq, Lizing
- jerter, bankinq, Freyding, konqlomerat

246. Lizing iqtisadi məzmununa görə nəyə aiddir?

- müştərək müqavilələrə
- podrat istehsalına
- lisenziyalaşmaya
- tollinq
- ✓ birbaşa investisiyaya

247. Operativ lizing nədir?

- müştərinin debitor borcunun qaytarılmasıdır
- qısa müddətə tətbiq edilən maliyyə
- maliyyə lizinginin bir növüdür. Bu zaman lizing predmetinin satıcısı eyni zamanda lizingalan qisminə də iştirak edir
- müştərinin debitor borcunun inkasso edilməsi. Bu vaxt hesablar dərhal və ya borclar ödəniləncə verilə bilər
- ✓ lizingin elə bir növüdür ki, bu zaman lizing verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizing predmeti qisminə müəyyən haqq və şərtlərlə lizing alanın müvəqqəti ixtiyarına və istifadəsinə verir

248. Qaytarılan lizing nədir?

- ✓ maliyyə lizinginin bir növüdürki, bu zaman lizing predmetinin satıcısı eyni zamanda lizingalan qisminə də iştirak edir
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- müştərinin debitor borcunun inkasso edilməsi. Bu vaxt hesablar dərhal və ya borclar ödəniləncə verilə bilər
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- lizingin elə bir növüdür ki, bu zaman lizing verən öz təhlükə və riski əsasında əmlak əldə edir

249. Lizing nədir?

- bu halda lizing verən və lizing alan qeyri-rezident olur
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- əmlakın əldə edilməsi və onun lizing müqaviləsi əsasında müəyyən ödəniş haqqı ilə müəyyən müddətə və müqavilədə nəzərdə tutulmuş müəyyən şərtlərlə, lizing alanın əmlakı almaq hüququ əsasında fiziki və hüquqi şəxslərlə icarəyə verilməsi üzrə investisiya fəaliyyətinin bir növüdür
- bu lizing həyata keçirilərkən lizing alan da, lizing verən də, satıcı da AR-nın rezidenti olurlar

250. Beynəlxalq lizing nədir?

- bu lizing həyata keçirilərkən lizing alan da, lizing verən də, satıcı da AR-nın rezidenti olurlar
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- malların AR-nın gömrük ərazisindən bu əraziyə qaytarılmaq haqqında öhdəliyin götürülmədən aparılmasından ibarət gömrük recimidir
- ✓ bu halda lizing verən və lizing alan qeyri-rezident olur

251. Daxili lizing nədir?

- müəyyən dövr ərzində əmtənin ixracına və idxalına verilmiş icazənin maksimal həcmidir
- malların AR-nın gömrük ərazisindən bu əraziyə qaytarılmaq haqqında öhdəliyin götürülmədən aparılmasından ibarət gömrük recimidir
- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- ✓ bu lizing həyata keçirilərkən lizing alan da, lizing verən də, satıcı da AR-nın rezidenti olurlar
- müəyyən sayda əmtənin şərtləşdirilmiş sayda digər bir əmtəyə dəyişdirilməsini nəzərdə tutan sövdələşmədir

252. Lizing nədir?
- bu halda lizing verən və lizing alan qeyri-rezident olur
 - qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
 - qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
 - ✓ əmlakın əldə edilməsi və onun lizing müqaviləsi əsasında müəyyən ödəniş haqqı ilə müəyyən müddətə və müqavilədə nəzərdə tutulmuş müəyyən şərtlərlə, lizing alanın əmlakı almaq hüquq əsasında fiziki və hüquqi şəxslərlə icarəyə verilməsi üzrə investisiya fəaliyyətinin bir növüdür
 - bu lizing həyata keçirilərkən lizing alan da, lizing verən də, satıcı da AR-nın rezidenti olurlar
253. Beynəlxalq ticarətə təsir edən amillərə aid deyil:
- iqlim
 - ✓ ixtisaslaşma
 - müharibələr
 - məsafə
 - biznes tsiklləri
254. Beynəlxalq ticarətdərisklər hansı qruplara ayrılır?
- ✓ siyasi və iqtisadi
 - sosial və iqtisadi
 - təşkilati və iqtisadi
 - siyasi və sosial
 - sosial və texniki
255. Bunlardan biri ölkələrarası ticarətlə bölgələrarası ticarətin fərqlərinə daxil deyil:
- fərqli bazarlar
 - ✓ coğrafi fərqlər
 - fərqli pul vahidlərinin olması
 - istehsal faktorunun hərəkətindəki fərqliliklər
 - fərqli siyasi vahidlər
256. Hansı variant iqtisadi inteqrasiya qruplaşmalarının məqsədlərinə daxil deyil?
- miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə etmək
 - iqtisadiyyatın quruluşunda dəyişikliklərə kömək
 - ticarət siyasəti məsələlərinin həlli
 - ✓ ölkənin hərbi doktrinasına yardım
 - əlverişli xarici siyasət mühitinin yaradılması
257. Azərbaycan Respublikasının ödəniş (tədiyyə) balansında “Cari əməliyyatlar” hesabına daxil edilmir:
- xarici ticarət balansı
 - xidmət balansı
 - ✓ emiqrantların transfertləri
 - gəlirlər
 - cari transfertlər
258. Ölkənin ödəniş (tədiyyə) balansı özündə əks etdirmir:
- ödənilmiş xidmət idxalı və ixracı
 - həqiqi alınmış və ya verilmiş kreditlər və investisiyalar
 - faktiki olaraq həyata keçirilmiş daxilolmalar və ödənişlər
 - ödənilmiş əmtəə idxalı və ixracı
 - ✓ həyata keçirilməmiş ödənişlər
259. Beynəlxalq hesabatlar balansı:

- müxtəlif ölkələrin maliyyə institutlarının pul tələblərinin nisbətini əks etdirən statistik hesabat
- müxtəlif ölkələrin Mərkəzi Banklarının pul tələblərinin nisbətini əks etdirən statistik hesabat
- bir firmanın digər ölkənin firmasına pul tələblərinin nisbətini əks etdirən statistik hesabat
- müxtəlif ölkə banklarının pul tələblərinin nisbətini əks etdirən statistik hesabat
- ✓ bir ölkənin digər ölkəyə pul tələbləri və öhdəlikləri, daxil olmalar və ödənişlərinin nisbətini əks etdirən statistik hesabat

260. İqtisadi fəaliyyətin qloballaşması hansı istiqamətdə getmir?

- xidmətlər üzrə beynəlxalq ticarət
- beynəlxalq maliyyə əməliyyatları
- istehsal amillərinin beynəlxalq hərəkəti
- əmtəələr üzrə beynəlxalq ticarət
- ✓ idxal və ixrac beynəlxalq nəzarət

261. Hansı variant beynəlxalq istehsal-texniki əməkdaşlığın təşkilati forması deyildir?

- sənaye əməkdaşlığı üzrə razılaşma
- firmalararası elmi-tədqiqat birliklərinin təşkili
- əmtəə satışı üzrə razılaşma
- ✓ əməkdaşlıq edən firmaların fəaliyyətlərinin uzlaşdırılması üçün xüsusi orqanın yaradılması
- birgə şirkətlər formasında firmaların birləşməsi

262. Hansı variant elmi-texniki biliklərin beynəlxalq səviyyədə qeyri-kommersiya əsasında ötürülməsi formasıdır?

- patentlərin satışı
- injiniring, istehsalın kooperativləşməsi
- ✓ xaricdə təhsil alma, ixtisas artırma
- istehsal edilmiş texnologiyaların satışı
- müəssisələrin tikintisinə birbaşa xarici investisiyalar

263. Hansı variant kommersiya əsasında elmi-texniki biliklərin beynəlxalq səviyyədə ötürülməsi formasıdır?

- alim və mütəxəssislərin beynəlxalq miqrasiyası
- kompüter verilənlər bankı, arayış kitabçaları
- sərəgilər, konfranslar
- xaricdə təhsil alma, ixtisas artırma
- ✓ lizinq, injiniring

264. Dünya texnologiyalar bazarının bu segmenti mövcud deyil:

- yüksək texnologiyalar kapitalı bazarı
- patent və lisenziyalar bazarı
- elmtutumlu texnoloji məhsullar bazarı
- ✓ əmək resursları bazarı
- elmi-texniki mütəxəssislər bazarı

265. Hansı variant texnologiyalar idxalının iqtisadi məqsədəuyğunluğunu xarakterizə etmir?

- yüksək texniki səviyyə yeniliklərini əldə etmək imkanı
- xarici texnologiyalar əsasında istehsal edilən məhsul ixracının genişləndirilməsi
- ETTKİ-nə məsrəflərə qənaət etmək vasitəsi
- əmtəə idxalına məsrəflərin azalması vasitəsi
- ✓ əmtəə idxalını artırma vasitəsi

266. Texnologiyaların ixracının iqtisadi məqsədəuyğunluğunu hansı variant xarakterizə etmir?

- xarici firma üzərində nəzarəti ələ keçirmək
- gəlirin artırılması üsulu və əmtəə bazarı uğrunda mübarizə
- maddi formada əmtəə ixracı problemlərini azaltmaq
- ✓ xarici ölkə üzərində nəzarəti ələ keçirmək

- əmtəə ixracını genişləndirmək üsulu

267. Turizm haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- 1996-cı il 27 iyul
- 1998-ci il 12 mart
- 2001-ci il 11 aprel
- 2003-cü il 14 iyul
- ✓ 1999-cu il 27 iyul

268. Beynəlxalq turist anlayışına daxil edilməyən miqrant:

- Əmək fəaliyyəti ilə məşğul olmaq üçün xaricə gədən şəxs
- Müalicə məqsədi ilə xaricə gədən şəxs
- ✓ İstirahət məqsədi ilə xaricə gədən şəxs
- İdman üçün xaricə gədən şəxs
- Dini ayinləri həyata keçirmək üçün xaricə gədən şəxs

269. Turist ixracı nədir:

- Emiqrasiya
- Əmək miqrasiyası
- Müəyyən dövlətin vətəndaşlarının ölkə hüdudlarından kənarında dincəlməyi
- Deportasiya
- ✓ Xarici vətəndaşların turist qismində gəlişi

270. Hansı məqsədlə digər ölkəyə səfər edən şəxs xarici turist adlana bilər:

- Bir sutkadan qısa müddətdə qalmaq şərti ilə
- Daimi yaşayış
- Üçüncü ölkəyə tranzitlə
- Həmin ölkədə muzzla ödənilən işgüzar fəaliyyət
- ✓ İstirahət

271. Konkret vətəndaşlara turizm xidmətləri göstərən subyekt necə adlanır:

- Lizing müəssisəsi
- Tikinti müəssisəsi
- Müalicə müəssisəsi
- ✓ Turizm agentliyi
- Marketing müəssisəsi

272. Beynəlxalq icarə əməliyyatları nədir ?

- İcarəyə verənin icarə obyektini olan malı milli firmalardan alaraq onun xarici icarəyə götürənə haqla verməsidir
- İcarəyə verənin icarə predmetini xarici firmadan əldə edərək öz ölkəsinin icarə götürəninə verməsidir
- Əmtəələrin 1 ildən 2-3 ilədək müddətə kirayəyə verilməsidir
- Əmtəələrin 3 ildən 5 ilədək, bəzi avadanlıqların isə 15-20 il müddətinə kirayəverilməsidir
- ✓ İcarəyə verənin ölkəsinin sərhədlərindən keçmiş əmtəələrin haqla icarəyə verilməsidir

273. Faktor xidmətlərinə aid deyil:

- investisiyalardan gələn gəlirlər
- paşal ödənişlər
- royalti ödənişləri
- ✓ daşınma xərcləri
- əmək haqları

274. Kreditlə ödəmə nədir?

- Hesablaşmanın dövlət təminatı verilməklə ödənilməsidir
- Hesablaşmanın digər firmadan aldığı borc hesabına ödənilməsidir
- Əmtənin dəyərinin hissə-hissə ödənilməsidir
- Əmtənin dəyərinin eyni dəyərdə digər əmtə ilə ödənilməsidir
- ✓ Hesablaşmanın ixracçı tərəfindən idxalçıya verdiyi kommersion krediti əsasında həyata keçirilməsidir

275. Faktoring firmanın vəzifəsi nədir?

- müştərinin debitor borcunun inkasso edilməsi. Bu vaxt hesablar dərhal və ya borclar ödənildikcə verilə bilər
- müştərinin debitor borcunun qaytarılmasıdır
- maliyyə lizinqinin bir növüdür. Bu zaman lizinq predmetinin satıcısı eyni zamanda lizinqalan qismində də iştirak edir
- maliyyə lizinqinin elə bir növüdür ki, icarə faktor tərtib tərəfindən ödənilir
- ✓ faktoring firma sahibkardan borc tələblərinin ekvivalentini dərhal təqdim etdiyi üçün müəyyən faizlər tutur, riskə görə mükafat və inzibati idarə xərclərinin ödənilməsinə tələb edir

276. Faktoring nədir?

- maliyyə lizinqinin elə bir növüdür ki, icarə faktor tərtib tərəfindən ödənilir
- birillik icarə müqaviləsi əməliyyatı
- maliyyə lizinqinin bir növüdür. Bu zaman lizinq predmetinin satıcısı eyni zamanda lizinqalan qismində də iştirak edir
- lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizinq predmeti qismində müəyyən haqq və şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verir
- ✓ müştərinin debitor borcunun inkasso edilməsi. Bu vaxt hesablar dərhal və ya borclar ödənildikcə verilə bilər

277. Öz məğzinə görə maliyyələşdirilən lizinq nədir?

- Tərəflərin razılaşmaları əsasında lizinq müqaviləsində müəyyən edilmiş qaydada həyata keçirilən ödəmələrdir
- İcarəyə verən lizinq firması tərəfindən konkret malgöndərənə icarə üçün sifariş verən icarəyə götürəni maraqlandıran əmlakın, əsasən də avadanlığın dəyərinin ödənilməsidir
- İcarəyə verənfiziki şəxs tərəfindən konkret malgöndərənə icarə üçün sifariş verən icarəyə götürəni maraqlandıran əmlakın, əsasən də avadanlığın dəyərinin ödənilməsidir
- ✓ Avdanlıqlardan istifadə edən istehlakçıların Sövdələşmə obyektinin sadə istehsal istifadəsi üçün lizinq haqqının ödənilməsidir
- İcarəyə verən tərəfindən əvvəlcədən alınmış avadanlığın müəyyən müddət ərzində icarə müqaviləsində nəzərdə tutulan qiymətlə icarəyə verilməsidir

278. Xayrinq müqavilələri hansı müddətə bağlanılır?

- Bir neçə saatdan bir neçə günə, aya və bir ilədək müddətə
- 10 aydan 1 ilədək müddətə
- 10 ildən 15 ilədək müddətə
- ✓ 1 ildən 2- 3 ilədək müddətə
- 3 ildən 5 ilədək. Bəzi avadanlıqlar üçün 15- 20 ilədək

279. Azərbaycan respublikası “Lizinq xidməti haqqında qanun” nə vaxt qəbul olunub?

- 22 yanvar 2002
- 28 noyabr 1995
- 5 aprel 2002
- 01 aprel 2003
- ✓ 29 noyabr 1994

280. BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir:

- hərbi əməkdaşlıq
- ✓ iqtisadi və sosial məsələlər üzrə əməkdaşlıq
- gender problemi
- mədəni və humanitar sahədə əməkdaşlıq
- ölkələrin suverenliyinin təminatı

281. BMT-nin ali orqanlarına aid deyil:

- ✓ Beynəlxalq valyuta fondu
- Beynəlxalq Məhkəmə
- Baş məclis
- Təhlükəsizlik Şurası
- Qəyyumluq Şurası

282. Ticarət və tariflər üzrə Beynəlxalq Sazişin əvəzinə hazırda hansı beynəlxalq təşkilat fəaliyyət göstərir:

- Beynəlxalq Valyuta Fondu
- ✓ Ümumdünya Ticarət Təşkilatı
- Ümumdünya Turizm Təşkilatı
- Avropa İttifaqı
- Ümumdünya Bankı

283. Gömrük ittifaqının məqsədi nədir?

- Ölkələr arasında gömrük tarifləri və xarici ticarət sahəsində mövcud olan maneələrin aradan qaldırılması yolu ilə ümumi bazar yaradılmasıdır
- ✓ İttifaqa üzv olan ölkələrin arasında gömrük tarifləri və miqdar məhdudiyyətlərinin ləğv olunması, əmtə və xidmətlərin vahid bazarının yaradılmasıdır
- Sərhədyani ölkələrin ərazisində gömrük anbarlarının yaradılmasıdır
- Üzv ölkələr arasında əmtə və xidmətlərin hərəkəti zamanı gömrük rüsumlarının aradan qaldırılmasıdır
- Üzv ölkələr arasında sərhədlərin şərti ləğv olunması və gömrük rüsumları alınmasının aradan qaldırılmasıdır

284. Hansı ölkə Avropa İttifaqının üzvü deyildir?

- Böyük Britaniya
- ✓ İsveçrə
- Portuqaliya
- Danimarka
- Kipr

285. Avropa İttifaqı hansı ildə yaranmışdır:

- 1957.0
- ✓ 1993.0
- 1986.0
- 1999.0
- 1973.0

286. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər:

- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilir
- ✓ Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyyətlər aradan götürülür
- Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
- Azərbaycana investisiya axınları sürətlə artar
- Azərbaycanın xarici borcları silinə bilər

287. Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil:

- BMT
- ✓ İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı
- Ümumdünya Bankı
- Beynəlxalq Valyuta Fondu
- Beynəlxalq Əmək Təşkilatı

288. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil:

- Gürcüstan
- ✓ Macarıstan

- Rumıniya
- Rusiya
- Ukrayna

289. YUNKTAD-ın fəaliyyəti aşağıdakıların inkişafına yönəldilmişdir:

- sosial sferanın
- √ beynəlxalq ticarətin
- elm və mədəniyyətin
- incəsənətin
- təhsilin

290. Aşağıdakılardan hansı ÜTT-nin sələfidir:

- UNCTAD
- √ GATT
- Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı
- UNİDO
- Beynəlxalq Ticarət Mərkəzi

291. Aşağıdakıdan biri BMT-nin Baş Məclisinin tərkibinə daxil deyil:

- UNCTAD
- √ Sənaye İnkişafı üzrə Birləşmiş Millətlər Təşkilatı
- Ətraf mühit üzrə BMT proqramları
- Ümumdünya Ərzaq Şurası
- BMT-nin İnkişaf Proqramı

292. Aşağıdakılardan biri regional və regionlararası xarakterə malik beynəlxalq təşkilatlara nümunədir:

- Beynəlxalq Valyuta Fondu
- √ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
- Beynəlxalq Gömrük Təşkilatı
- Ümumdünya Turizm Təşkilatı
- Ümumdünya Ticarət Təşkilatı

293. ÜTT-nin əsas vəzifəsi nədir:

- İEO üçün əlverişli ticarət şəraiti yaratmaq
- √ Ticarət məhdudyyətləri və gömrük tariflərinin liberallaşdırılmasından
- İEO-də gömrük tariflərinin yüksəldilməsi
- Üzvü olmayan ölkələrə qarşı proteksionist siyasəti dəstəkləməkdən.
- İqtisadi jəhətdən zəif olan ölkələrin xarici ticarət siyasətinə formalaşdırmaq

294. Beynəlxalq Maliyyə Korporasiyası hansı ildə yaranmışdır

- 1966-cı ildə
- 1944-cü ildə
- 1947-ci ildə
- √ 1956-ci ildə
- 1995-ci ildə

295. Beynəlxalq İnkişaf Assosiasiyasının əsas funksiyası nədən ibarətdir:

- üzv olan ölkələrə qısamüddətli kredit ayırmaqdan
- √ inkişaf etməkdə olan üzv ölkələrə uzunmüddətli faizsiz kredit ayırmaqdan
- inkişaf etmiş üzv ölkələrə kredit ayrılmasından
- inkişaf etməkdə olan ölkələrə kredit ayırmaqdan
- üzv olan ölkələrə uzunmüddətli kredit ayırmaqdan

296. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı təşkilatı hüquqi cəhətdən neçə təşkilatdır:

- Avropa ölkələrinin birləşdiyi fərdi müəssisədir.
- ✓ Səhmdar jəmiyyətdir.
- Sahibkarlıq ittifaqıdır.
- Kommandit yoldaşlığıdır
- Kooperativ təşkilatdır

297. Adları çəkilən ölkələrdən hansı Şimali Amerika Azad Ticarət Müqaviləsinin (NAFT tərkibinə daxil deyil.

- Meksika
- ✓ Kosta-Rika
- Kanada
- Hamısı
- ABŞ

298. Kooperasiya əlaqələrinin formalaşması üçün istifadə olunan metodlar hansılardır

- Beynəlxalq korporasiyaların fəaliyyəti
- ✓ Birgə layihələrin və proqramların həyata keçirilməsi
- Dünyanın çoxpoliyalı strukturunun formalaşması
- Müasir dövrün global problemlərin kəskinləşməsi
- İnformasiya inqilabı

299. Humanitar və texniki yardım tədiyyə balansının hansı his-səsində əks etdirilir.

- cari əməliyyatlar
- ✓ cari transferlər
- ticarət kreditləri və avanslar
- portfel investisiyaları
- ticarət

300. Xarici əmək qüvvəsini cəlb edən ölkə hansı üstünlük əldə edir.

- əməyə olan tələbat azalır
- ✓ Məhsulun rəqabət qabiliyyəti artır
- milli və sosial problemlər aradan çıxır.
- dini görüşlər sferasında heç bir problem yaranmır
- əməyə olan tələbat artır

301. Hansı xüsusiyyət firmanın çoxmillətli korporasiya adlanmasına səbəb olur.

- xarici ölkələrdə əmtəə satışı
- firmanın xarici partnyorlarının sayının çoxluğu
- müxtəlif millətlərdən olan işçilərdən istifadə edilməsi
- ✓ xarici ölkələrdə əmtəə istehsalı
- xarici ölkələrdə marketinq tədqiqatı aparılması

302. Francayrinq özündə nələr birləşdirir?

- istehsal, emal, satış, beynəlxalq ticarət
- ✓ icarə, alqı-satqı, padrat
- işgüzar fəaliyyətlər, xaricibazara çıxma üsullarını
- xarici tərəfdaşlıq formalarını
- bank, maliyyə, kredit, beynəlxalq valyuta

303. İnvestisiya franşizasının əsas məqsədi?

- mənfəət əldə etmək nədir
- ✓ investisiyaların ilkin məbləğinin qaytarılmasıdır

- istehsal səviyyəni yüksəltmək
- riskin səviyyəsini minimuma endirmək
- ilkin kapitalı itirməmək

304. Fransızların alt qrupları hansıdır?

- işçi fransıza, kommersiya fransızası
- ✓ fransıza iş yeri, fransıza müəssisə, investisiya fransızası
- müəllif fransızası, işgüzar fransızası
- ofis fransızası, müəssisə fransızı
- investisiya ilkin məbləği, iş yeri, müəssisə

305. ABŞ-da fransızın inkişafına nə vaxt hansı qanun təkan verdi?

- 1988- "Əmtəə nişanları haqqında" qanun
- ✓ 1946 "Əmtəə nişanları haqqında" qanun
- 1901 "Sahibkarlıq haqqında" qanun
- 2000 "Biznesin inkişafı haqqında qanun
- 1898- "Şermanın" qanunu

306. Aşağıdakı TMK-dan hansının brendi dünyada ən bahalı brend kimi sayılır?

- Pepsi
- ✓ Coca-Cola
- Philips
- Nescafe
- Marlboro

307. Aşağıdakı TMK-dan hansının fəaliyyəti birbaşa istehsalla bağlı deyildir?

- Sumitomo
- General-Elektriks
- ✓ Wail-Mart-Stores
- Daymler-Kraysler
- Bayer

308. İri şirkətin mövcud fəaliyyət sahəsi ilə birbaşa istehsal əlaqəsi olmayan sahələrə daxil olması necə adlanır:

- İnhisarlaşma
- ✓ Diversifikasiya
- Şaquli inteqrasiya
- İxtisaslaşma
- Üfqü inteqrasiya

309. Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- istehsal amillərinin pisləşməsi
- ✓ ölkədə güclü bank sektorunun olmaması
- yeni texnologiyaların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
- daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
- daxili rəqabətin zəifləməsi

310. Konkret ölkənin ayrı-ayrı əmtəə və xidmət istehsalı üzrə ixtisaslaşması asılıdır:

- istehsalın təşkilinin qabaqcıl metodlarından istifadə edilməsindən
- ✓ ölkənin sosial-iqtisadi xüsusiyyətlərindən
- coğrafi mövqeyindən
- iqlim şəraitindən
- beynəlxalq normativ-hüquqi norma və qaydalardan istifadə edilməsindən

311. Beynəlxalq əmək bölgüsünün əsas formalarına aşağıdakılardan hansı aiddir?

- Detallar üzrə ixtisaslaşma
- ✓ Beynəlxalq kooperasiya
- Əməyin fərdi bölgüsü
- Heç biri aid deyil
- Əməyin ümumi bölgüsü

312. Aşağıdakılardan biri TMK-ın istehsal sferasında meyl et-dikləri əsas sahələr sırasına daxil deyil:

- avtomobilqayırma sənayesi
- ✓ metallurgiya sənayesi
- elektronika sənayesi
- əczaçılıq sənayesi
- kimya sənayesi

313. Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdıran aimllərdəndir:

- xarici ticarət dğvriyyəsinin 40%-ə qədərinin qeyri-tarif məhdudiy-yətlərə məruz qalması
- ✓ milli iqtisadiyyatların qarşılıqlı asılılığının güjlənməsi
- rüsumların orta səviyyəsinin 40% və daha çox olması
- mühüm ixraj məhsulları üzərində dövlət inhisarının mövjudluğu
- qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması

314. Aşağıdakılardan biri ölkənin BƏB-də iştirakına təsir edən amillərdən deyil:

- Ölkənin daxili bazarının həjmi
- ✓ Ölkənin orta ölçülü müəssisələrinin zəif inkişafı
- Ölkənin təbii resurslarla təminatı
- Ölkə iqtisadiyyatının strukturunda sənayenin baza sahələrinin xü-su-si çəkisi
- Ölkənin iqtisadi inkişaf səviyyəsi

315. Aşağıdakılardan yalnız biri istehsalın beynəlxalq ixtisaslaş-ması-nın əsas formalarındandır:

- sahələrarası ixtisaslaşma
- ✓ Texnologi və ya mərhələli ixtisaslaşma
- sahədaxili ixtisaslaşma
- ayrı-ayrı ölkələrin ixtisaslaşması
- ayrı-ayrı müəssisələrin ixtisaslaşması

316. Aşağıdakılardan yalnız biri kooperasiya əlaqələrinin qurul-ması zamanı istifadə olunan əsas metodlardan deyil:

- podrat istehsal kooperasiyası
- ✓ beynəlxalq istehsal-texniki kooperasiyalaşma
- müştərək istehsal
- müştərək müəssisələrin yaradılması
- müqavilə qaydasında ixtisaslaşma

317. Bir fəaliyyətin turizm kimi qəbul edilməsindəki əsas kriteriya aşağıdakılardan hansıdır?

- Tranzit keçid
- ✓ Davamlı yaşamaya çevrilməmə
- Daxili axtarış
- Xəstəxanada müalicə
- Gəlir əldə etmə

318. Aşağıdakılardan hansı lüks turizm fəaliyyətləri daxilində reallaşdırılan bir turizm növü deyildir?

- Kruvaziyer turizmi
- ✓ Termal turizmi

- Qolf turizmi
- Ov turizmi
- Qumar turizmi

319. 40 yaşında bir Azərbaycan vətəndaşı olan Əli bəyin həyat yoldaşı ilə birlikdə bir turizm agentliyinin Qobustan qayalıqlarına tərtib etdiyi tura qoşulması aşağıdakı turizm növlərindən hansına aid edilə bilməz?
- Daxili turizm
 - ✓ Konqres turizmi
 - Kütləvi turizm
 - Orta yaş turizmi
 - Mədəniyyət turizmi
320. Dünya miqyasında turizmin inkişafının qarşısında ən mühüm maneə olaraq qəbul edilən amil aşağıdakılardan hansıdır?
- Təbii fəlakətlər
 - Ekoloji çirklənmə
 - Əhali artımı
 - ✓ Terrorizm
 - İqtisadi geriləmə
321. Bəzi ölkələrin qarşılıqlı şəkildə bir-birinə intesivliklə turist göndərmələrinin və qəbul etmələrinin ən mühüm səbəbi aşağıdakılardan hansıdır?
- Bu ölkələr arasında mədəni bağların güclü olması
 - Bu ölkələrin bir-birilərinə qarşı aşağı qiymət siyasətləri tətbiq etməsi
 - Bu ölkələr arasında turizm sahəsində xüsusi anlaşmanın olması
 - ✓ Bu ölkələr arasında məsafələrin yaxın olması
 - Bu ölkələrin arasında çox güclü iqtisadi bağın olması
322. Beynəlxalq turizm aşağıdakı ölkələrdən hansının tədiyyə balansında çox böyük əhəmiyyətə malikdir?
- Almaniya
 - Norveç
 - İsveç
 - ✓ Portuqaliya
 - İngiltərə
323. Dünya Turizm Təşkilatı neçənci ildə qurulmuşdur?
- 1940.0
 - 1980.0
 - 1960.0
 - ✓ 1970.0
 - 1950.0
324. Kravazyer turizmi aşağıdakı turizm növlərindən hansına aiddir?
- Fərdi turizm
 - Ekoloji turizm
 - Termal turizm
 - Mədəniyyət turizmi
 - ✓ Dəniz turizmi
325. Mərkəzi ofisi Cenevrədə olan, 1949-cu ildə qurulan və qısa adı WATA olan beynəlxalq turizm təşkilatı aşağıdakılardan hansıdır?
- Beynəlxalq Hava Nəqliyyatı Birliyi
 - Dünya Turist Rəhbərləri Birlikləri Federasiyası
 - ✓ Dünya Səyahət Agentlikləri Birliyi
 - Beynəlxalq Turizm Təşkilatı

- Beynəlxalq Otelçilər Birliyi

326. Aşağıdakılardan hansı turizm tələbinə təsir göstərən ictimai elementlərdən biri deyildir?

- Təhsil səviyyəsi
- Şəhərləşmə səviyyəsi
- Ailə strukturu
- Peşə
- ✓ Qiymət

327. Aşağıdakılardan hansı turist göndərən ölkələr sırasında deyildir?

- ABŞ
- İngiltərə
- Almaniya
- Yaponiya
- ✓ Rumuniya

328. Aşağıdakılardan hansı beynəlxalq turizm təşkilatı deyildir?

- WTTC
- IATA
- ✓ TUROB
- WATA
- WTO

329. Aşağıdakılardan hansı Dünya Turizm Təşkilatının fəaliyyət sahələri arasında yer ala bilməz?

- Ətraf mühit və planlaşdırma
- Təhsil və tədris
- ✓ Turizm işçilərinin yoxlanması
- Turizm xidmətlərinin keyfiyyəti
- Statistika və bazar araşdırması

330. Aşağıdakılardan hansı beynəlxalq turizm təşkilatlarından biri deyildir?

- Beynəlxalq Hava Nəqliyyatı Birliyi
- Dünya Turizm Təşkilatı
- Dünya Turist Rəhbərləri Birlikləri Federasiyası
- Dünya Səyahət Agentlikləri Birliyi
- ✓ Yerləşdirmə Sektor Təşkilatı Platforması

331. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neçənci ili "Turizm ili" elan etmişdir?

- 2008.0
- 2009.0
- 2000.0
- 2012.0
- ✓ 2011.0

332. Hər bir ölkədə turizmin inkişafı nədən istifadə edilməsinin genişləndirir?

- İstehsaldan
- İdarəçilik sistemindən
- Avadanlıqdan
- ✓ Yerli işçi qüvvəsindən
- Kənd təsərrüfatından

333. Qloballaşan turizmin əsas mexanizmindən biri.

- İqtisadi təşkilatlar
- Turizm istehsalı
- Ekoloji tarazlıq
- ✓ TMSŞ-lər
- BVF

334. Azərbaycanda turizmin inkişafının əsas istiqamətlərindən biri:

- Turizm müəssisələrinin avadanlıqlaşdırılması
- Yeni kadrların hazırlanması
- Turizm istehsalının genişləndirilməsi
- Turizm idarəçilik sisteminin yenidən qurulması
- ✓ Turizm infrastrukturunun inkişafı

335. Turizmin genişlənməsinə mənfi təsir göstərən faktorlardan biri.

- Sosial vəziyyətin aşağı olması
- Ölkənin coğrafi quruluşu
- Nəqliyyat xidmətinin tələbdən geri qalması
- Turizm məhsullarının çatınamazlığı
- ✓ Dövlətlərarası soyuq müharibələrin dərinləşməsi

336. Beynəlxalq turizm təşkilatının yaranma tarixi?

- ✓ 1975.0
- 1960.0
- 1950.0
- 1970.0
- 1955.0

337. Beynəlxalq turizmin mahiyyəti:

- İnsanların hərəkət etməsi
- Yeniliklərin yayılması
- İnsanların istirahəti
- ✓ İnsanların müəyyən məqsəd üçün yerdəyişməsi
- Tarixi ənənələrlə və tarixi keçmişlə tanışlıq

338. Turizmin inkişafına təsir faktorlarından biri:

- İqtisadi inkişaf
- Milli gəlirin artması
- Mədəni inkişaf
- Sosial inkişafı
- ✓ Ailənin gəliri

339. Beynəlxalq turizmin asılı olduğu faktorlardan biri.

- Sosial vəziyyət
- Nəqliyyat
- Mədəni
- ✓ Siyasi
- Elmi-texniki

340. Yeni turistlərin cəlb olunması üçün turizm bazarında hansı tədbirlər həyata keçirilir?

- Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi
- Muzeylərin, parkların, piyada gəzinti marşrutlarının yaradılması
- ✓ Gələcək turistlərə sorğu, habelə reklam və marketinq xidməti göstərmək
- Turizm sahəsində sahibkarlığın inkişafına şərait yaradılması

- Turizm resurslarının qiymətləndirilməsi